



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 45 (8361) CÜMƏ, 28 fevral 2020-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Azərbaycanın bugününü heç bir dövrlə müqayisə etmək olmaz

Prezident İlham Əliyevin müstəqil siyasətinin təməlinə konkret iş, real inkişaf, əməl dayanır

“İndiki müstəqil Azərbaycanı heç bir dövrlə müqayisə etmək olmaz, heç bir dövrlə. Bu gün bu qədər müstəqil, bu qədər azad dövlət Azərbaycan tarixində olmamışdır. Tarixçilər bunu yaxşı bilirlər. Biz də bunu qiymətləndirməliyik”. Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrən Prezident İlham Əliyev ölkənin son 16 illik fəaliyyətini dəyərləndirərək bu fikirləri səsləndirib.

Ən islahatçı Prezident bəyan edib ki, IV Dövlət Proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqın çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir. Ancaq dövlət başçısı hesab edir ki, daha qüdrətli dövlətə çevrilmək üçün əldə edilən uğurlarla kifayətlənmək olmaz.

Ötən il regionların sosial-iqtisadi inkişafına 8,2 milyard manat vəsait yönəldilib

Hazırda paytaxt Bakı ilə yanaşı, regionların da inkişafı xüsusi diqqət mərkəzindədir. Son illərdə regional inkişaf-la bağlı icra olunan üç dövlət proqramı və hazırda icrasını davam etdirən 4-cü proqram bölgələrin simasını büsbütünlə dəyişdirib. Məhz bu dövlət proqramlarının icrasına son 16 ildə regionlarda yaradılan sosial-iqtisadi infrastrukturlar minlərlə iş yerlərinin açılmasına, əhəlinin məşğulluğunun artmasına, sosial rifahının yüksəlməsinə səbəb olub. Bu müddətdə iqtisadi yüksəliş və icra olunan layihələrə nəzər yetirək:

- Ölkə iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb;
- Kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə çoxalıb;
- İxrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb;
- Valyuta ehtiyatları 27 dəfə artaraq 52 milyard dollar çatıb;
- Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb;
- Əməkhaqqı 11, orta pensiya 8 dəfə artıb;
- 3300-dən çox məktəb, məktəbə-qədər uşaq və tibb müəssisələri istifadəyə verilib;
- 34 elektrik stansiyası tikilib;
- 33 aqropark fəaliyyətə başlayıb;
- 17 "ASAN xidmət" mərkəzi açılıb;
- 11 xalça fabriki açılıb;
- Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb;
- 17 min kilometr avtomobil yolu salınıb;
- 2 böyük su anbarı - Taxtakörpü və Şəmkiçay tikilib;

- 470 körpü və tunel istifadəyə verilib;
- 1500-dən çox ertəzian quyusu qazılıb və bu proses davam etdirilib;
- Yüzlərdə kəndə modul tipli suta-mizləyici qurğular quraşdırılıb;
- 7 aeroport tikilib.

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verdi və qeyd etdi ki, dördüncü dövlət proqramının icrasına zamanı daha möhtəşəm uğurlara imza atılacaq. Qeyd edək ki, 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü dövlət proqramı çərçivəsində 7,2 milyard manat vəsait, eyni zamanda Prezidentin imzaladığı sərəncamlarla əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.

Ardı 3-cü səh.

Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr enerji sahəsində uğurla inkişaf edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham ƏLİYEV dedi:

- Çox maraqlı xatirə hədiyyələrinizə görə sizə təşəkkür edirəm. “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində müəmmədli keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuzda görə təşəkkür edirəm. Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasında davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istədim ki, ötən görüşümüzün bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş

qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanistan sərhədində çətdirdik. Bu, “Cənub qaz dəhlizi”nin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin təməlini verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq.

Mən, həmçinin sizin şəxsən verdiyiniz töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin şadam ki, neft-qaz sektorunda böyük şirkətlərin bir qismi indi kiçik və orta sahibkarlıq müəssisələri ilə çox mühüm əməkdaşlıq təşkil edirlər. Bu da bizim hökumətimiz üçün prioritet təşkil edir. Çünki biz Azərbaycan üçün dayanıqlı inkişafı təmin etmək istəyirik və bizim iqtisadiyyatımızın gələcəyi əhəmiyyətli dərəcədə sahibkarlıqdan, kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətindən və islahatların davam etdirilməsindən asılı olacaq. Ona görə də neft-qaz sektoru yalnız bizim is-

lahatlarımızı lazımi vəsaitlə dəstəkləyən sektor olacaq və biz bu vəsaiti insan kapitalına yönəltməyə, həmçinin özəl sektoru dəstəkləməyə davam edəcəyik. Bir daha xoş gəlmisiniz.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirildi və bu istiqamətdə əlaqələrimizin inkişafında BP-nin rolu xüsusi vurğulandı, əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycanda aparılan islahatların iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirildi. Görüşdə kiçik və orta sahibkarlığın inkişafı, alternativ enerji, innovasiyalar, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Milli Məclisində bu yaxınlarda keçirilən növbədənənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə inkişafı üçün daha da inkişaf etməsinə arzulayırıram.

Ən səmimi ehtiramla,

Bərah SALEH,
İraq Respublikasının Prezidenti



Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq bundan sonra da dostluğa və qardaşlığa söykənəcək

Prezident İlham ƏLİYEV: “Biz bir-birimizə arxaylıq, bir-birimizə dayağıq”

Dünyada çox az ölkələr tapılır ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, doğma olsun, necə deyərək, xeyri-şəri qardaş kimi bölüşsün.

Hələ neçə il əvvəl Heydər Əliyevin “Bir millət-iki dövlət” kimi qiymətləndirdiyi bu münasibət isə təkə kökümüzə, soymuzdan, dil və dinimizdən irəli gəlir, həm də məram və məqsədlərimizin səfəliyinə, dünyada, xüsusən ətrafımızda baş verən global hadisələrə münasibətlərimizin üst-üstə düşməsindən və bir də bu gün qəhətə çəkilən ədalət hissəsinə daim sahib çıxağımızdan qaynaqlanır.

Ardı 3-cü səh.

“Cənub qaz dəhlizi” Azərbaycan-İtaliya tərəfdaşlığını daha da möhkəmləndirəcək

İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşdır. Onun Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Təkcə keçən il ölkəmizin İtaliya ilə ümumi ticarət dövriyyəsi 6 milyard dollardan çox olub.

Təsədüfi deyil ki, bu önəmli fakt və rəqəmlər dövlət başçısının İtaliyaya dövlət səfəri çərçivəsində keçirilən görüş və söhbətlərdə, eləcə də Azərbaycan-İtaliya biznes forumunda döndə-döndə səsləndirilib.

İki ölkə arasında belə uğurlu ticarət əlaqələrinin yaranması Azərbaycanın İtaliyaya xam neft ixrac edilməsi sayəsində mümkündür. Artıq uzun illərdir ki, Azərbaycan bu ölkənin istehlakçıları xam neftə təchiz edir. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. 2019-cu ildə Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub.

Azərbaycan-İtaliya iqtisadi əlaqələri getdikcə şaxələniir. Bu istiqamətdə çəkilmiş başa çatmaqda olan “Cənub qaz dəhlizi” mühüm rol oynayacaq. Prezident İlham Əliyev Azərbaycan-İtaliya biznes forumundakı çıxışında bu barədə demişdir: “Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər... Azərbaycan və İtaliya “Cənub qaz dəhlizi”nin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür.”

Ardı 3-cü səh.



Xocalı faciəsinin danmağa çalışan erməni baş nazirinin Münxen məğlubiyyəti

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistanın baş naziri sələfləri kimi Xocalı qətləminin məsuliyyətindən boyun qaçırdı. Bu baxımdan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd etdiyimiz günlərdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın məlum debatı xüsusi aktuallıq kəsb edir.

Paşinyan debatda Azərbaycanı bu faciənin təşkilində ittiham etmiş, sonra isə həm müzakirələr boyu, həm də Yerevanə qayıtdıqdan sonra dəfələrlə yalan danışmışdır. Bu, bütün dünyada, o cümlədən Yerevanda böyük əks-səda doğurmuşdur. Özü qalıb, xalqını isə hamıdan üstün tərzdə təqdim etməklə baş nazir bununla növbəti dəfə Ermənistanın sülh konsepsiyasının olmadığını ortaya qoymuşdur. Onun təklif etdiyi mikroinqilablar isə hətta ermənilərdə gülüş doğurmuşdur.

Ardı 3-cü səh.

◆ Ömür səhifələri

ŞƏHİD ŞƏHƏRİN SEVİMLİ MÜƏLLİMİ, TƏNHA BAŞÇISI, NİSGİLLİ VƏKİLİ...

Payız sevinə-sevinə ilk addımını atsa da, yayın vidualaşmaq fikri yox idi hələ... Günəş topa-topa ağ buludların arasından gülmüşsəyib, o gün də şəfaqlarını səxavətlə kəndə paylayırdı... Yaşın yeni dərslərini ilk günündə özü məktəbliləri isti qucaqla qarşılamış istəyirdi. Qarşıda onları gözləyən tale külləklərindən, həyatın soyuğundan, çovğunundan qorxmasınlar deyə...

Məktəbin həyatında topuğa qədər boy göstərən yaşıl otlarsa kənd uşaqlarının addımları altında əzilərək, sanki indidən onların ayaqlarını gələcək həyat yollarındakı daş-kəsəkədən qorumağa çalışırdılar...

Bütün qaçğınlardan uzaq məktəblilər sevinərək, deyib-gülərək, zarafatlaşaraq cərgələrdə öz yerlərini tuturdular. Birincilər üçün ayrılmış sıranın qabağında üzündə təbəssüm, ürəyində həyəcan balaca bir oğlan gözünü qıyıb dayanmışdı. Əynində qara qəndək parçadan “finka”, boz qolsuz köynək vardı. Əlində çitdən tikilmiş torba - çanta tutmuşdu. İçində də dağılmasın deyə əzginə kağız salınmış mürəkkəbqabı və uculəklə qələm...

Bax, elə bu zamanı, bu məqamı, bu ani fotoqraf yaxalayıb aparatın lentinə köçürür. Beləcə, 1957-ci il sentyabrın 1-i - təbiətin bütün olvan rənglərinin bir-birini əvəzlədiyi o gün tarixin ağ-qara kadrlarına çevrilir...

O vaxtlar Xocalıda çəkilən bütün fotolar ağ-qara, həyat isə rəngli olardı...

28 ildir ki, o ağ-qara şəkillərin heç biri yoxdur. Yanıb hamısı, külli də havaya sovrulub, düşmənlə tapdığı altında qalan torpağımıza qarışıb...

28 ildir ki, o rəngli həyat da başa çatıb. Xocalı da yoxdur daha... Amma başqa şəkillər, başqa kadrlar, başqa görüntülər var...

Ardı 5-ci səh.

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2020-ci ildə Azərbaycan xalqının milli sərəvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksində və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi tamam olur.

İçərişəhər çoxəsrlik mədəniyyətimizin rəmzlərindəndir. Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkəndəki Qız qalası, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan mədəniyyətinin parlaq nümunələridir.

İçərişəhər Ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində 1977-ci ildə tarix-memarlıq qoruyucu statusu almış, 1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruyucu elan edilmişdir.

Hər bir azərbaycanlının qəlbində qürur hissi doğuran bu "muzey-şəhər" ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə UNESCO-nun 2000-ci ildə keçirilmiş Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyasında Ümumdünya İrs Siyahısına salınması onun ümumbəşəri dəyər kimi qəbul edilməsinin və layiqincə qiymətləndirilməsinin göstəricisi olmuş, eyni zamanda, Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan vermişdir.

Otən müddət ərzində İçərişəhərdə vahid idarəetmə sistemi yaradılmış, buradakı dün-

ya, ölkə və yerli əhəmiyyətli abidələrdə, özünəməxsus tarix-memarlıq görkəmi qorunmuş, konservasiya və restavrasiya, bərpa və abadlıq layihələri həyata keçirilmişdir. Qoruyucu mədəni turizm potensialının artırılması məqsədilə onun mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi istiqamətində çoxsaylı tədbirlər görülmüş, yeni muzey ekspozisiyaları açılmış, ənənəvi incəsənət və sənətkarlığın inkişafı dəstəklənmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına ölkəmizin daxil edilmiş ilk tarixi məkəni olduğunu nəzərə alaraq **qərara alıram**:

1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruyucu İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il



Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Artur Rasi-zadəni yubileyi münasibətilə təbrik edən **Prezident İlham ƏLİYEV** dedi:

- Hörmətli Artur müəllim, ilk növbədə, sizə yubileyiniz münasibətilə ürəkdan təbrik edirəm, sizə cəsarətli, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmişiniz, həm sovet dövründə, həm müstəqillik dövründə.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmişiniz. Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdir - Dövlət Plan Komitəsinin sədrinin müavini vəzifəsinə. O vaxt - sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşın-

da ikən bu böyük vəzifə sizə həvalə edilmişdi.

Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmişiniz. Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş Nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmişiniz və ölkəmizin inkişafına böyük töhfələr vermişsiniz. Bu 22 illin 15 illi bu sizinlə bərabər işləmiş və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın tempolarına görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var. Hesab edirəm ki, bu 15 il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir, ölkəmizin sənaye potensialı böyük dərəcədə artmışdır. Ölkəmizdə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşın-

orta hesabla təqribən 8-10 dəfə artması bunun əyani sübutudur.

Bu gün Azərbaycan möhkəm ayaqda duran güclü dövlətlər sırasındadır və istənilən sınaqlara səfərbər çıxa bilmişdir. O cümlədən bir neçə il bundan əvvəl dünyada baş vermiş iqtisadi, maliyyə böhranı bizə təsir etsə də, hesab edirəm ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxa bilmişik. Həmin müddətdə təbii ki, biz daim təmasda idik və hesab edirəm ki, vaxtında atılmış addımlar bizi böyük problemlərdən sığortalayabilmişdir.

Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə siz mənim tərəfimdən "İstiqlal", "Sərəf" və "Şöhrət" ordenləri ilə təltif olunmuşunuz. Hesab edirəm ki, bu da dövlət tərəfindən sizin fəaliyyətinizə verilən ədalətli qiymətdir.

Yubileyiniz ərfəsində mənim sərəncamımla siz 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişiniz. Baxmayaraq ki, siz artıq

təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bu gün fəal və birnəməli mövqeyiniz nəzərə alınaraq bu yüksək ordenlə təltif edilmişiniz. İcazə verin, bu ordeni sizə təqdim edirəm.

Prezident İlham Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini Artur Rasi-zadəyə təqdim etdi.

Artur RASI-ZADƏ dedi:

- Möhtərəm cənab Prezident, mənim əməyimə verdiyiniz qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, uzun illər ərzində Ulu Öndərin şərəfinə və silahdaşlığımla birgə, həm fəxr edirəm ki, Siz 2003-cü ildən başlayaraq gərgin fəaliyyətiniz nəticəsində Azərbaycanı bütün istiqamətlərdə tərəqqi və inkişaf yoluna çıxardınız. Mən tam əminəm ki, gələcək illərdə də bu tendensiya davamlı olacaq. Bu barədə mənim heç bir şübhəm yoxdur.

Cənab Prezident, mən Sizə cəsarətli, uzun ömür, uğurlar arzulayıram. Tam əminəm ki, respublikamızın

mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaqdır. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüzü Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram. Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrdə həmişə birinci növbədə diqqətiniz təbii ki, bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə. Ümumiyyətlə, inkişafdan danışırsanız, mən səhərim kimi danışa bilərəm. Siz özünü çıxışınızda əsas məsələlərə toxunmuşunuz. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, "Vətənə xidmət"dən yüksək söz ola bilməz. Ona görə xahiş edirəm, bir daha dərin təşəkkürümü qəbul edəsiniz. Sizə cəsarətli, uğurlar arzulayıram. Arzu edirəm ki, nə qədər qismət olsa, bir hamisiz Sizin fəaliyyətinizdən və işlərinizdən sadlanacaq. Mən tam əminəm ki, belə də olmalıdır. Bir daha çox sağ olun.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularını 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilsinlər:

Cəbrayıl Asif Mikayıloğlu - general-leytenant
Xəlilov Əsgər Sabir oğlu - general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu - general-leytenant.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabidlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci və 42.0.1-ci maddələrinə, "Hərbi xidmətə keçmə haqqında" Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən **qərara alıram**:

1. Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

general-leytenant Cəbrayıl Asif Mikayıloğlu
general-leytenant Xəlilov Əsgər Sabir oğlu
general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2020-ci il

Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yaranma biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qərargahı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və

əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli "qaynar xətləri" 2020-ci il fevralın 28-də saat 10:00-dan fəaliyyət göstərəcək. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il yanvarın 30-da "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması dair Fəaliyyət Planı" təsdiq edilmiş və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığına nəzərə alaraq, Nazirlər Kabinetini tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilmişdir. Azərbaycanada sanitar-epidemioloji vəziyyət ciddi nəzərdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməyib və narahatlıq üçün heç bir əsas yoxdur.

Parlament seçkilərinin nəticələri ilə bağlı Konstitusiyaya Məhkəməsinin Plenumu xüsusi konstitusiyaya icraatında qərar qəbul edəcək

Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənəknar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinə daxil olub.

Bu barədə AZƏRTAC-a Konstitusiyaya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Konstitusiyaya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiyaya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək. İşlə bağlı Plenumun iclasının hansı tarixə təyin edilməsi barədə kütləvi informasiya vasitələrinə rəsmi olaraq əlavə məlumat verəcək.

Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib



Fevralın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Xidmət rəisinin müavini general-leytenant Asif Cəbrayıl, general-leytenant Fərhad Tağızadənin və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının elan olunması ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq təntənəli tədbirin keçirildiyini bildirib. Xidmət rəisi istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədi nəslinin yetişməsində səmərəli xidməti fəaliyyətlərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına layiqli töhfə verdiyini xüsusi vurğulayıb.

Sonra DSX-nin rəisi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmiş generallara ordenləri təqdim edib, dövlət sərhədinin mühafizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandanın bir daha minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı - 3-cü dərəcəli "Rəşadət" ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə sədaqətli xidmət etdiklərinə görə özərlərini xoşbəxt saydıqlarını, dövlət sərhədinin mühafizəsi və toxunulmazlığının təmin olunması üçün bundan sonra da bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya buraxılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib

"Könüllülər ili" çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə fevralın 27-də Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviq olunması, bu hərəkatın inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Qırx iki ölkədən 80-dək nümayəndənin qatıldığı tədbirdə əvvəlcə iştirakçıların Azərbaycan və forum haqqında təəssürlərini əks etdirən videoxəbərlər nümayiş olundu.

Gənclər və İdman naziri Azad Rəhimov forumda çıxış edərək bildirdi ki, könüllülük hərəkatının yüz ildən çox tarixi var. İlk vaxtlar könüllülər əsasən hərbiçilərdən ibarət idilər və onlar xilasetmə, dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipinə dəyişib. Könüllülər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrdə fəal cəlb ediliblər.

Nazir vurğulayıb ki, Azərbaycanın könüllülük fəaliyyətini yüksək səviyyəyə dəstəkləyən ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə "Könüllülük haqqında" qanun qəbul olunub. Bu gün Azərbaycanda könüllülərin sayı sürətlə artır və onlar müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan olunması respublikamızda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Azad Rəhimov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Əməkdaşlığı Gənclər Forumu (İGGF) və İGGF-in Avrasiya Regional Mərkəzi ilə birgə təşkil edilən bu forumun könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Nazir ölkəmizdə könüllülərin cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiklərini, bu hərəkatın təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də inkişaf etdiyini bildirdi. Xüsusi vurğulanıb ki, son illər Azərbaycanın yüksək səviyyəyə evsahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin - "Bakı-2015" I Avropa, IV İslam Həmrəyliyi oyunlarının (2017), eləcə də 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilən "Formula-1" yarışlarının təşkilində könüllülər mühüm rol oynayıblar.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəni, sosial və ailə məsələləri üzrə baş direktoru xanım Mehla Ahmed Talebna müxtəlif mədəniyyətlərə, dirlərə və etiqadlara məxsus nümayəndələrin qarşılıqlı hörmət, tolerantlıq və sülh şəraitində birgə vəşadığı Azərbaycanada belə mötəbər beynəlxalq tədbirdə iştirak etməkdən məmnunluğunu bildirdi. Azərbaycanın könüllülər və harmoniya diyarı andlandıran xanım Talebna İslam ölkələrinin gənclərini bir araya gətirən tədbirin təşkilini yüksək qiymətləndirib.

BMT-nin İnkişaf Programının Azərbaycanı rezident nümayəndəsi Alessandro Frakassetti çıxışında dünyada 1,8 milyard gəncin yaşadığı bir dövrdə gənc könüllülərin yüksək fəallığı ilə təşkil edilən bu forumun əhəmiyyətini vurğulayıb. O, daha səmərəli, davamlı və dayanıqlı cəmiyyətin inkişafı baxımından könüllülər hərəkatının önəmini qeyd edib. A.Frakassetti Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə könüllülük platformasının inkişafı istiqamətində sıx əməkdaşlıq etdiklərini və bir çox ortaq layihələr həyata keçirdiklərini bildirdi. BMT rəsmisi Azərbaycan ilə bu sahədə mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

İslam Həmrəyliyi İdman Federasiyasının (IHIF) baş katibi Məhəmməd Saleh Al-Qarnas könüllülük bağlı bu forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Qonaq tədbirin səmərəli keçəcəyinə ümidvar olduğunu qeyd edib.

İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. O, bu tədbirin İslam ölkələrinin gəncləri arasında dialoq və şəbəkələşmənin inkişafına təkan verəcəyini bildirdi. Könüllülük hərəkatının İslam ölkələrinin cəmiyyətlərinin inkişafında rolundan danışıb. T.Ayhan bu sahədə işin təşviqi baxımından forumun önəmini xüsusi vurğulayıb.

Açılış çıxışlarından sonra forum işini müzakirələrlə davam etdirib. Müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkələrdə könüllülük hərəkatının inkişafı, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran hədəf və vəzifələrdən danışıblar.



“Cənub qaz dəhlizi” Azərbaycan-İtaliya tərəfdaşlığını daha da möhkəmləndirəcək



Əvvəli 1-ci səh.

Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilərik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik. “Cənub qaz dəhlizi”nin üç seqmenti artıq fəaliyyət göstərir. Dəhlizin sonuncu hissəsi olan TAP-in (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişi də sona çatmaq üzrədir. Belə ki, layihənin 92 faizi icra olunub və kəmərin bu ilin sonunadək işə düşəcəyi gözlənilir.

Xatırladaq ki, TAP-in təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Təmələmə mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-in, Albanianın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni mənbədən qaz çıxışına şərait yaranacaqdır. Belə ki, bu kəmərin Xəzər Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazın yəni TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul ediləcək İtaliya torpağına çatdırılacaq. Kəmərlə ilk dövrlərdə Avropaya ilde 10 milyard kubmetr qaz nəql ediləcək. Sonrakı illərdə qazın həcmi 20 milyard kubmetrə qədər artırılacaq.

“Cənub qaz dəhlizi” müasir dövrün ən böyük infrastruktur layihələrindən biridir. Hazırda layihənin gerçəkləşməsinə dəyərli ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Azərbaycan, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalaayıb. Beləliklə, bu global xarakterli layihə möhkəm beynəlxalq əməkdaşlıq təməli üzərində gətirdikcə şəxslərdir.

TAP kəməri Azərbaycan qazının Yunanıstan, Albaniyadan, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya daşınmasını nəzərdə tutur. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometr Yunanıstanın, 210 kilometr Albaniyanın ərazisindən, 105 kilometr Adriatik dənizinin altından keçəcək və sonuncu kiçik bir hissəsi İtaliya torpağına quru sahəyə qıxacaq. Burada kəmərlə “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

İtaliya Respublikasının Prezidenti Serjio Mattarella “Cənub qaz dəhlizi”nin reallaşmasında Azərbaycanın rolunu vurğulayaraq demişdir: “Azərbaycanın Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynaması digər tərəfdən də bu gün “Cənub qaz dəhlizi”nin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsas olan marşrutları və mənbələrinin saxləndirilməsi üçün önəmli bir göstəricidir.”

Dövlət başçısı İtaliya Prezidentinin “Cənub qaz dəhlizi”nin gerçəkləşməsi üçün göstərdiyi səyləri yüksək dəyərləndirmiş və Serjio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfərindən sonra TAP-in tikintisinin daha da sürətləndiyini bildirmişdir.

TAP layihəsinin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belqika, hətta İngiltərəyə təbii qazın ötürülməsinin mümkün olacağı istisna edilmir. TAP-in əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

Bütün bunlara görə də TAP-in istismara verilməsi region üçün böyük əhəmiyyət kəsb edən hadisə olacaqdır. Bu kəmərlə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və mənbələrin saxləndirilməsinə ciddi dəstək verməklə yanaşı, regionda əməkdaşlıq körpülərini möhkəmləndirəcək, yüksək gəlirlər, firavanlıq, xeyir-bərəkət gətirəcək.

Flora SADIQLI, “Azərbaycan”

Azərbaycanın bugününü heç bir dövrlə müqayisə etmək olmaz

Prezident İlham Əliyevin müstəqil siyasətinin təməlinə konkret iş, real inkişaf, əməl dayanır

Əvvəli 1-ci səh.

Biznes mühitinin yaxşılaşması, dotasiyadan asılılığın azalması...

Prezidentin müvafiq fərmanı ilə şəhər və rayonlar üzrə dövlət büdcəsinin müvafiq vergilərdə büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizinin icra hakimiyyətlərinin sərəncamına verilməsi regionların dotasiyalarından asılılığının azalmasına və bölgələrdə biznes mühitinin yaxşılaşdırılmasına güclü stimül yaradır. Belə ki, 2019-cu ilin nəticələrinə əsasən, şəhər və rayonların sərəncamına verilən bəzi vəsaitlərin həcmi 28 milyon manat təşkil edib.

Bu vəsaitləri alan şəhər icra hakimiyyətləri arasında Sumqayıt şəhəri birinci yerdə (5,4 milyon manat), Gəncə şəhəri isə ikinci yerdədir (4,1 milyon manat). Bundan başqa, sərəncamlarına 1 milyon manatdan çox vəsait verilən icra hakimiyyətləri arasında Şəki və Mingəçevir şəhərləri, habelə Şəmkir, Xaçmaz, Qax və Quba rayonlarını qeyd etmək olar. Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır.

Təkcə 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan xarici və daxili investitorlar üçün də çox əlverişli məkandır. Ölkəmizdə mövcud olan sabitlik isə xalqın iradəsi ilə təmin edilir.

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdir. Bu gün ölkədə sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabriklər və digər istehsal müəssisələrinin fəaliyyəti başlanıb işsizlik problemlərini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mehanizmlərini də üzə çıxır.

sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri açılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

33 aqropark və iri fermer təsərrüfatı

Hazırda respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilən 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb və 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş 18 aqropark və iri fermer təsərrüfatında layihələndirmə və ya tikinti-quraşdırma işləri aparılır.

Ümumiyyətlə, aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub.

Dördüncü dövlət proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin və xalqının çox qısa dövr ərzində nail olduğu möhtəşəm və tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir.

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı bu günkü Azərbaycanın sosial-iqtisadi durumunu, həyata keçirilən mötərəqatlı islahatları dəyərləndirərək vurğulamışdır ki, bu gün ölkəmiz iqtisadi inkişaf,

ciddi islahatlar yolundadır və bu islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, mövcud xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır: “Adətən, çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yeni bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşüncəli siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm də siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir”.

20 ən islahatçı ölkə sırasında

Bu gün iqtisadi inkişaf, ciddi islahatlar yolunda olan Azərbaycan yeni-yeni uğurlar əldə edir. İqtisadi, sosial infrastruktur layihələri, müasir obyektlər, beynəlxalq layihələrin reallaşması Azərbaycan iqtisadi və siyasi dividentlər qazandırır.

Uğurlara nəzər yetirdikdə isə deyə bilərik ki, 2019-cu ildə əldə edilən nailiyyətlər və 2020-ci il üçün olan iqtisadi proqnozlar dayanıqlı inkişaf üçün zəruri zəmin yaradır. Prezident də əminliklə vurğuladı ki, bu il Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.

Onu da əlavə edək ki, bu nailiyyətləri təkcə bəzi deyil, beynəlxalq təşkilatlar da hesablatlarında xüsusi vurğulayırlar. Ölkəmizdə son illərdə biznes mühitinin daha da yaxşılaşdırılması Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlinə konkret iş, real inkişaf, əməl fəaliyyət dayanır və verilən hər bir söz yerinə yetirilir. Ona görə də əminliklə deyə bilərik ki, bu il də həm paytaxtın, həm də regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək infrastruktur layihələri vaxtında və uğurla reallaşacaq.

Rəşad BAXŞƏLİYEV, “Azərbaycan”

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq bundan sonra da dostluğa və qardaşlığa söykənəcək

Prezident İlham ƏLİYEV: “Biz bir-birimizə arxaylıq, bir-birimizə dayağıq”

Əvvəli 1-ci səh.

Bəli, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan qədimdən qədim Osmanlı imperiyasının varisi və bu gün, ölkəmizin başçısı İlham Əliyev demişdən, dünya çapında güc mərkəzi olan Türkiyə arasında ələ məsələ, ələ sahə yoxdur ki, bir-birinə dəstək verməsinlər. Bu qarşılıqlı dəstək həm də iqtisadi sahədə özünü göstərir.

Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən VIII iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha vurğulandı, bu sahədə gələcək münasibətlərin daha da dərinləşdirilməsi üçün konkret addımlar atıldı. 14 sənəd - memorandum, saziş və protokol imzalandığı iclasdan sonra mətbuat bəyanatla çıxış edən hər iki dövlət başçısı bir daha vurğuladılar ki, Türkiyə və Azərbaycan öz gələcək iş birliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.

Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıya iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15 milyard dollara çatdırılması hədəfini qoymuşdur. “Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəimiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması əminəm ki, dövriyyəyimiz artırılmasına böyük təkan verəcəkdir”, - deyən Prezident İlham Əliyev hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərməsini və onların 300-dən çox layihədə 16 milyard dollarlıq iş gördüklərini diqqətə çatdırmışdır. Dövlət başçısı onu da bildirmişdir ki, Azərbaycan da Türkiyə iqtisadiyyatının inkişafında yaxından iştirak edir. İndiyə qədər Azərbaycanın Türkiyə iqtisadiyyatına 18 milyard dollar sərmayə qoymuşuq xatırladan İlham Əliyev həm də bunu iki ölkə arasında qardaşlıq təsdiqləyən fakt kimi dəyərləndirmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında imzalanan preferensial ticarət sazişinin böyük önəm kəsb etdiyini diqqətə çatdırmışdır: “Gömrükdən kənd təsərrüfatına, enerjiden nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq”.

Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Azərbaycan-Türkiyə əlaqələrini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə

deyir ki, iki ölkə rəhbərləri tərəfindən aparılan iqtisadi siyasət Azərbaycan və Türkiyənin iqtisadi inkişafına birbaşa təsir göstərir. Onun fikrincə, Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəsi verilməsi mühüm rol oynayır: “Bu kəmərlə dünyaya bəzi bazarlarına ixrac edilən neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanın makroiqtisadi dayanıqlığı güclənmiş, əhalinin gəlirlərində əhəmiyyətli artım müşahidə olunmuşdur. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəsi verilməsi nəticəsində hər iki ölkə arasında xarici ticarət əlaqələri daha da genişlənməmişdir. Bu dəmiryolu xətti ilə növbəti iki ölkə arasındakı iqtisadi əlaqələr güclənmiş, həmçinin Azərbaycanın Mərkəzi Asiyadan gələn yüklərinin Türkiyə vasitəsilə dünya bazarına keçidində əhəmiyyətli rol oynamışdır. Son statistikalara görə ki, dəmiryolu xətti hər iki ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər qazandırır”.

Bu yerdə rəqəmlərə müraciət edək: 2019-cu ildə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2018-ci ildə müqayisədə 323 min və ya 11,4 faiz artaraq tarixi rekord - 3,2 milyon nəfərə çatmışdır. Onların isə 10 faizi Türkiyə vətəndaşları olmuşdur. Yeni keçən il Azərbaycana Türkiyədən gələnlərin sayı 8,6 faiz artaraq 316 min nəfər təşkil etmişdir. Ötən il həmçinin qardaş ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı artmışdır - 4,6 faiz.

iki ölkənin xarici ticarət münasibətlərində də artımın davam etdiyini bildiren N.Hacızadə qeyd edir ki, İtaliyadan sonra Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı Türkiyədir. Təsədüfi deyil ki, ötən il Azərbaycanın ixracında yüksək faiz artımı ilə fərqlənən ölkə qardaş Türkiyə olmuşdur. Daha daqıq desək, 2019-cu ildə Azərbaycandan Türkiyəyə ixrac olunan mallar təşkil etmişdir ki, bu da 36 faiz artım deməkdir.

Onu da qeyd edək ki, Azərbaycanın qeyri-neft sektorunda müşahidə edilən inkişafda Türkiyəyə olunan ixrac mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan 2017-ci ildən bəri Türkiyə ilə xarici ticarət dövriyyəsinə müsbət saldovala malikdir. Təkcə ötən il müsbət saldo 2018-ci ilə müqayisədə 966,7 milyon dollar artaraq 1,2 milyard dollar olmuşdur ki, bu da son illərin rekord göstəricisidir. Yeri gəlmişkən, ölkəmizin qeyri-neft məhsulları ixracında Türkiyə Rusiya Federasiyasından sonra ikinci yerdədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azerexport.az portalına daxil olan ixrac sifarişlərinin də Türkiyə ikinci sırada qərarlaşmışdır.

Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qardaşlıq və dostluq əlaqələrinin gücləndirilməsi haqqında anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı” da ticarət əməliyyatlarına dəstək verəcək. Fəaliyyət planının icrası nəticəsində hər iki ölkə məhsullarının texniki rəqləmələri və standartları uyğunlaşdırılacaq, mal və məhsul ticarətində mövcud sənədləşmə sadələşdiriləcək. Bu sənəd həmçinin Türkiyə təcrübəsindən də geniş istifadəyə şərait yaradacaqdır.

Türkiyənin enerji təhlükəsizliyinin təminatında rolunu da İlham Əliyev son illər bu istiqamətdə də nəhəng layihələr icra etmişdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli TANAP layihəsi Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edən nəqlin həcmi son mərhələli sürətdə əvvəlcə 24 milyard, sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

VIII iclasda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadən azad etmə haqqında Saziş”indən danışan müxəssis qeyd edir ki, bunun nəticəsində Türkiyə investitorlarının Azərbaycanda bazar araşdırılması üçün sərf etdiyi vaxta limit olmayacaqdır və onlar azad şəkildə investisiya fəaliyyətini apara bilərlər. Viza təqvi eyni zamanda hər iki ölkə vətəndaşlarının qarşılıqlı turizm səfərlərinə əlavə stimül verəcək.

likası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni xarici ticarət dövriyyəsinin artması istiqamətində tarixi sənəd hesab edən N.Hacızadə bildirir ki, Azərbaycanın MDB ölkələri ilə də azad ticarət sazişləri mövcuddur və bu, yerli məhsulların sözdəndən bazarlarda qiymət üstünlüyünə təsir edəcək amildir: “Təsədüfi deyil ki, Rusiya Federasiyasına məhsul ixrac edən sahibkarlar azad ticarət sazişinin üstünlüklərindən istifadə edirlər. Türkiyənin də son 3 ildə Azərbaycanın ixracında ikinci mövqədə qalması qardaş ölkənin bazarlarında imkanların mövcud olmasını göstərir. Bu baxımdan müəyyən edilmiş məhsul üzrə preferensial müqavilə hər iki ölkə arasında idaxl-ixrac əməliyyatlarını daha da artıracaqdır”.

Müxəssisin fikrincə, 2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı” da ticarət əməliyyatlarına dəstək verəcək. Fəaliyyət planının icrası nəticəsində hər iki ölkə məhsullarının texniki rəqləmələri və standartları uyğunlaşdırılacaq, mal və məhsul ticarətində mövcud sənədləşmə sadələşdiriləcək. Bu sənəd həmçinin Türkiyə təcrübəsindən də geniş istifadəyə şərait yaradacaqdır.

Türkiyənin enerji təhlükəsizliyinin təminatında rolunu da İlham Əliyev son illər bu istiqamətdə də nəhəng layihələr icra etmişdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli TANAP layihəsi Türkiyə və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edən nəqlin həcmi son mərhələli sürətdə əvvəlcə 24 milyard, sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

VIII iclasda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadən azad etmə haqqında Saziş”indən danışan müxəssis qeyd edir ki, bunun nəticəsində Türkiyə investitorlarının Azərbaycanda bazar araşdırılması üçün sərf etdiyi vaxta limit olmayacaqdır və onlar azad şəkildə investisiya fəaliyyətini apara bilərlər. Viza təqvi eyni zamanda hər iki ölkə vətəndaşlarının qarşılıqlı turizm səfərlərinə əlavə stimül verəcək.

Rafig MƏMMƏDLİ, “Azərbaycan”

Xocalı faciəsini danmağa çalışan erməni baş nazirin Münxen məğlubiyyəti

Əvvəli 1-ci səh.

Paşinyan siyasətinin şahmat taxtasında özünü oynutan gedişləri ilə imkənlərdə, dəməni qrossmeyster kimi təqdim edir. Onun Münxendə Xocalı soyqırımının məsuliyyətini Azərbaycan tərəfinin, Yerevanda isə rusların üzərinə atması məhz bu boş iddiaların təzahürüdür. “Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edir. Bu faciədə bizim günahımız yoxdur”. Bununla Rusiyanı qeyzəldirdiyini anlayan Paşinyan sözlərini bir neçə dəqiqədən sonra “Twitter” sahifəsindən silmişdir.

Amma artıq iş işdən keçmişdi və rusiyalı ekspertlər kükrəməyə başlamışdılar. Rusiyanın tanınmış politoloq, hərbi-siyasi analitik Oleg Kuznetsov Xocalı soyqırımının əsas günahkarlarını üç etnik ermənidən - ABŞ vətəndaşları Monte və Markar Melkonyanlardan, eləcə də Jirair Sefilyanın Livan, Suriya, İordaniya əsilli ermənilərdən yaratdığı “Arabo batalyonu” adlı qanunsuz silahlı qruplaşmaya daxil olan beynəlxalq terrorçulardan ibarət olduğunu diqqətə çatdırdı.

Kuznetsov adçəkilen Jirair Sefilyanın 2016-cı ildə Ermənistanda çevriliş etməyə cəhd göstərən “Sasna Tsrar” qruplaşmasına rəhbərlik etdiyini də bildirir. Politoloq Xocalı qətlinin əsas günahkarının çox sayda etnik erməni olduğunu cəmləyən, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın komandanlığı altında tapşırıqları yerinə yetirən 366-cı motoatıcı alayın 2-ci batalyonu olduğunu yazır: “Nikol Paşinyanın 366-cı motoatıcı alayın ruslara aid olduğunu dilə gətirməsi böyük işsizliyə səhvdir. 25 fevral 1992-ci ildən etibarən bu alay MDB Birgə Silahlı Qüvvələrinin bir hissəsi idi. Baxmayaraq ki, Rusiya Baş Qərargahının Komandan-

lığına təhvil verilərək Orenburq vilayətinə dislokasiya olunmuş idi”. Politoloq izah edir ki, 25 fevral 1992-ci il çarşənbə axşamı idi. Alayın yeni növbətçi stansiyaya təhvil verilməsi martın 2-si bazar ertəsi günü başlamalı idi. Seyran Ohanyan bu barədə alay komandirindən bir gün əvvəl, fevralın 24-də - bazar ertəsi günü müsavirə zamanı xəbər tutmuş və öz tabeçiliyindəki 366-cı motoatıcı alayın 2-ci bölüyünü təcili Xocalıya tərəf aparmış və ondan əsas məhvedici qüvvə kimi istifadə etmişdir. Ohanyan və onun bu bölükdən olan bir neçə ermənişilli zabit də Melkonyan-Sefilyan silahlı birləşməsinə qatılmışdır. Moskvalı politoloq belə yazır: “Paşinyan növbəti dəfə özünü biabır etdi. Bu statusu yazmamışdan əvvəl gərəkdir, heç olmasa “Vikipediya”ni oxuyardır. Ən azından təqəddim olan Seyran Ohanyana da zəng edib soruşa bilərdi”.

Məsələ burasındadır ki, erməni politoloqlar da baş nazirdən yanlıqdırlar. Politoloq A.Manasyan Paşinyanın bu görüşlərdəki münafiqlikini qıxdığı kimi hazırlıqsız gəldiyini qeyd edir. Siyasi şərhçi A.Tevyan isə diskussiyada Paşinyanın tələblərinin yenə də eşidilmədiyini qeyd edir: “Baş nazir bu daha sübut etdi ki, dövlət başçısının libası onun əyninə düz gəlmədi və həddən-ziyadə böyük oldu”.

Baş nazirin sözügedən debatda uydurduğu yalanlara Baron Münxənzənin özü də həsed apara bilərdi. Çünki bunun üçün xüsusi “istedad” tələb olunur. Paşinyan belə “fitri istedad” sahibi olmasın deyərlərə nümayiş etdirmişdir. Fikir verin: Münxəndəki debatda çoxsaylı jurnalistlərin gözü qarşısında Azərbaycan Prezidenti Paşinyandan soruşur ki, siz təmas xəttində erməni snayperinin Azərbaycan əsgərini öldürməsinə necə baxırsınız? Paşinyan isə cavabında yalan uydurmağa qərar verir və belə deyir: “Prezident

Əliyev dedi ki, bu gün Azərbaycan əsgəri öldürülüb, mən isə deyirəm ki, bu gün Ermənistan-Azərbaycan sərhədində erməni əsgəri Azərbaycan snayperləri tərəfindən yaralanmışdır”. Halbuki bu barədə yazan Rusiyanın “Vestnik Kavkaz” saytı erməni mətbuatında araşdırma aparmış və həmin gün erməni əsgərinin vurulması barədə heç bir məlumat tapa bilməmişdir. Sayt belə qənaətə gəlmişdir ki, Ermənistanın baş naziri birinci, bu yalandan ya əks-ərqumət kimi istifadə etmiş, ya da Ermənistanın müdafiə naziri baş nazirə yalan məlumat verməklə Qax rayonu istiqamətində əsgər ölümlərini gizlətməyə cəhd göstərmişdir. Əslində, Ermənistan ordusunda baş verən ölümlərin sayı heçqədən də ələ kəskin sürətdə artmışdır ki, ermənilərin onları bir qismini Azərbaycan snayperlərinin ayağına yazmaqdan savayı əlacları qalmır.

“Vestnik Kavkaz” yazır ki, erməni baş nazirinin yalanlarının bir qismini də Münxen debatında Azərbaycan Prezidenti ifşa etdi. Sayt qeyd edir ki, Azərbaycan Prezidenti özünə əmin idi, ingilisdilində fikirlərini səlis ifadə edirdi, Paşinyan isə həm haqiqətə demək, həm də ingilisdilində danışmaq çətin idi. Bütün ekspertlər bir nəfər kimi təsdiq edirlər ki, Əliyev arqumentlərinin ardıcıl düşürdü, hüquq sənədlərə, Təhlükəsizlik Şurasının qənamələrinə əsaslanırdı və yerində Paşinyanın yalanlarını ifşa edirdi.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevə Münxen debatında uduzan Paşinyan indi də məğlubiyyətini pərdələmək üçün ümidsiz cəhdlərə xal yığmağa çalışır. Amma o, nə qədər ələşsə də, irəli gətmək əvəzinə geri düşür və sürətlə nüfuzunu itirir.

Bahadır İMANQULİYEV, “Azərbaycan”



Müdafiə naziri ATƏT-in nümayəndəsi ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.



UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar



Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: beynəlxalq reallıqlar və yeni çağırışlar" mövzusunda konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə ali təhsil müəssisəsinin rektoru professor Ədalət Muradov çıxış edərək Prezident İlham Əliyevin sərəncamına əsasən martın 27-nin ölkədə Elm Günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də "Elm ayığı"na start verildiyini və 20-dən çox elmi tədbirlər keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Rektor konfransın mövzusunun aktuallığına toxunaraq aparılan elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üçün onun nəticələrinin elm dünyasına ötürülməsinin tələb olduğunu qeyd edib. UNEC-də bu istiqamətdə əldə olunan uğurlu nəticələrdən danışan Ə.Muradov son 5 ildə universitet əməkdaşlarının beynəlxalq indeksləşdirilmiş mənbələrdə çap olunan məqalələrinin sayının 51,6 dəfə artdığını, 1991-2019-cu illərdə "Web of Science" bazasında çap olunan məqalələrin 89,5 faizinin məhz son 5 ilin payına düşdüyünü deyib. O, elmi tədqiqatların stimullaşdırılması sistemində uyğun olaraq universitet büdcəsindən son 4 ildə 2 milyon manata qədər vəsait xərcləndiyini, təkcə reyting sisteminin təbiiqi ilə əlaqədar illik orta hesabla 430 min manat-

dan çox əlavə ödənişlər edildiyini diqqətə çatdırıb.

Rektor UNEC müəlliflərinin məqalələrinə istinadların sayının da ürəkcağan olduğunu bildirərək, "Webometrics" in qiymətləndirməsində istinadların sayına görə, UNEC-in 2018-2020-ci illərdə Azərbaycan universitetləri arasında lider olduğunu vurğulayıb. Ə.Muradov ali təhsil ocağının tədqiqatçı müəllimlərinin aldığı patentlərin sayına və bu istiqamətdə aparılan stimullaşdırıcı tədbirlərə də toxunub. Öqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizəsi Mərkəzində qeydiyyatdan keçmiş UNEC-in ixtira və faydalı modellərinin sayının 2015-ci ildə 1, 2016-cı ildə 1, 2017-ci ildə 4, 2018-ci ildə 2, 2019-cu ildə 3 olduğunu bildirib. O, patentlərin kommersiyalaşdırılması ilə bağlı təkliflə çıxış edib. Rektor UNEC-də tədqiqatların kommersiyalaşdırılmasının institutlaşdırılması işini birgə həll etmək üçün sahədə yaradılacaq yeni institutun birgə idarəedilməsi məsələsinin vacibliyini deyib, universitetin müvafiq şöbəsinin büdcəsini həcmində həmin layihənin maliyyələşdirilməsinin mümkünlüyünü qeyd edib.

Öqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov "Öqli mülkiyyət və elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması" mövzusunda təqdimatla çıxış edib. Mövzunun aktuallığından danışan K.İmanov Azərbaycan Prezidenti İlham

Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin milli qanunvericilik bazasının formalaşdığını bildirib. Təqdimatda milli innovasiya sistemlərinin modelləri, bilik iqtisadiyyatına aid olan sahələrin ÜDM-dəki payı, ixtirlərlə bağlı göstəricilərin dinamikası açıqlanıb. Eyni zamanda kommersiyalaşma ilə bağlı ali məktəblərin qarşısında duran vəzifələrdən söz açılıb. K.İmanov ölkədə innovasiya potensialının nəticələrdən daha yüksək olduğunu diqqətə çatdıraraq, imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb. O, elmi fəaliyyətin müasir modelinin 3.0 universitet səviyyəsinə qaldırılmasında önəmli məqamları açıqlayıb. Ölkədə biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun dövlətin strateji məqsədlərindən olduğunu deyən K.İmanov universitetlərlə birgə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyini bildirib.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev elmin rolundan, imkan və məhdudiyyətlərindən söz açıb. O, elmi-texniki tərəqqinin sürətli inkişafının bəşəriyyətə təsiri və bu inkişaf nəticəsində planetimizin gələcəyi haqqında narahətliq doğuran proqnozları açıqlayıb.

UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov isə "Sahibkarlıq universiteti: elm, təhsil və biznesin inteqrasiyası" mövzusunda çıxış edib. Prorektor məruzəsində universitetlərdə həyata keçirilən elmi tədqiqatların əhəmiyyətindən və ali məktəblərin sahibkarlıq funksiyasından danışdı.

Konfrans iqtisadiyyat üzrə Nobel mükafatçısı Maykl Kremer, Ester Duflo və Abhicit Banerji haqqında məruzələrin dinlənilməsi üzrə panel iclasında işi davam etdirib.

Qeyd edək ki, UNEC-də 27 fevral-27 mart tarixlərində "Elm ayığı" elan olunub. "Elm ayığı"nda maarifləndirmə tədbirləri, elmi-praktik seminar, dəyirmi masalar, UNEC tədqiqat mərkəzlərinin tədbirləri, görkəmli alimlərlə görüş, kitab təqdimatları və kitab sergisi keçiriləcək.

"Azərenerji" "Xaçmaz" Elektrik Stansiyasının "itirilmiş" gücünü bərpa etdi

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti "Reabilitasiya Proqramı" çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, modul tipli "Xaçmaz" Elektrik Stansiyasında da "itirilmiş" gücün bərpa edilməsi istiqamətində kompleks təmir-bərpa işləri həyata keçirib.



2018-ci ilin payızında qəbul edilən "Reabilitasiya Proqramı"na qədər "Xaçmaz" Elektrik Stansiyasında mövcud olan 10 aqre-qatdan 2-si ümumiyyətlə fəaliyyətini dayandırmışdı, qalan 8 aqre-qat isə kəsirlə işləyirdi. Fəaliyyəti dayandırılan aqre-qatlar da daxil olmaqla 10 aqre-qatın hamısında təmir işləri aparıldıqdan və ehtiyat hissələri dəyişdirildikdən sonra stansiya tam gücü ilə işləyir. Beləliklə, stansiyanın 50 faizdən artıq "itirilmiş" gücünü bərpa edilməklə yanaşı, etibarlılıq və dayanıqlıq təmin edilmişdir.

"Azərişiq" ASC-də daha bir yenilik

"Azərişiq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, kadr seçimində şəffaflığı qorumaq, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını təmin etmək məqsədilə "Azərişiq" ASC-də interaktiv müsahibələr davam edir. Regional üzrə Səhmdar Cəmiyyəti işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqli davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir.

Həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflığı və ölçənliyin təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadığı şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmə, zaman itkisinə yol vermədən və yol üçün əlavə xərc çəkmədən müsahibəyə qatılırlar.

Ötən ildən başlayaraq "Azərişiq" ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edirlər. Hazırda "Azərişiq" ASC-nin Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı, Tədris mərkəzləri də fəaliyyət göstərir.

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən

AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Şarvarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ay-qevot kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun

Kəmərlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əşkiqpara, Qızıllıcaqlı, Balı Cəfərlı kəndlərində və adsız yüksəkliklərdə, Bərd rayonunun Çınarı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağ-bulac kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Cəbrayıl rayonunun işğal altında olan Mehdi kəndi yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb

Fevralın 27-də iqtisadiyyat naziri Mikayıl Cəbbarov ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə M.Cəbbarov Azərbaycanın qonşu Gürcüstanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkəmiz beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımalarda həcmi artır.

İqtisadiyyat naziri qeyd edib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və neqliyyat la-



yihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri N.Turnava ölkəmizdə səfərdən məmnunluğunu ifadə edib, Azərbaycanın Gürcüstanın əsas ticarət tərəf-

daşlarından olduğunu qeyd edərək ölkəmiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətində fikirlerini bölüşüb, Azərbaycanın birgə layihələrdə iştiraka dəvət edib. Görüşdə ölkəmizin potensialından istifadə edə-

rək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycanın Bakı Limanı ilə Gürcüstanın Poti limanı arasında əməkdaşlığın qurulması, biznes forum və işgüzar görüşlərin təşkil və sair məsələlər müzakirə olunub.

Parviz ŞAHBAZOV: "Bu ilin payızında "Cənub qaz dəhlizi"ni tam hazır olacaq"

Energetika naziri Parviz Şahbazov "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat naziri qeyd edib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal

əhəmiyyətli bütün enerji layihələrində ABŞ-in göstərdiyi dəstəyə görə təşəkkür edirik. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında "Cənub qaz dəhlizi"ni tam hazır olacaq.

P.Şahbazov "Cənub qaz dəhlizi"nin bütün segmentləri üzrə inkişaf göstəriciləri, şəxsləndirmə layihəsi kimi üstünlükləri, genişləndirilmə perspektivləri, ölkənin qaz resurslarının inkişafı ilə bağlı fikirlərini bölüşüb.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri K.Donnelli çoxsaylı ölkələri, şirkətləri birləşdirən layihə kimi "Cənub qaz dəhlizi"ni

enerji təhlükəsizliyi üçün vacib layihə kimi dəyərləndirib və belə bir neçə layihənin həyata keçirilməsinin öhdəsindən gəldiyinə görə Azərbaycanı təbrik edib.

Görüşdə "Cənub qaz dəhlizi"nin Balkanlara qədər genişləndirilməsi, İonik-Adriatik boru kəməri (IAP) layihəsi və digər potensial imkanlar haqqında müzakirələr aparılıb.

Söhbət zamanı son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair görülən işlərdən də bəhs olunub. ABŞ-in Enerji Departamenti ilə əməkdaşlığın səmərəli olacağı qeyd edilib.

Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib



Bakı Ali Neft Məktəbinin (BANM) Mətbuat xidmətinin verdiyi məlumata görə, rektor Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş "Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti - 2020"-də iştirak edib.

Üç gün davam edən sammitə dünyanın müxtəlif universitetlərindən, eləcə də təhsil agentliklərindən 600-ə yaxın iştirakçı qatılıb. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlıq

qəbulunması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələr və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıb. Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sergide iştirakı zamanı İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ilə də görüşüb.

Sammit çərçivəsində panel sessiyaları və sergi də təşkil olunub. Bakı Ali Neft Məktəbini sammitdə spiker qismində təmsil edən İnfor-

masiya Təhlükəsizliyi İxtisasının baş mütəllimi Xeyyam Məsiyev Rəqəmsallaşdırma və innovasiya paneli üzrə "Blokçeyn texnologiyalarını tətbiq etmək kibertəhlükəsiz sosial cəmiyyət platforması" mövzusunda çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sergide Ali Məktəb rəsmi stendi ilə də təmsil edilmiş. Stenddə əldə olunan ən son nailiyyətlər təqdim edilmiş. Tədris metodologiyası, qəbul mexanizmi, geniş əməkdaşlıq və iş imkanları barədə ziyarətçilərə məlumatlar verilib. ABŞ, Türkiyə, Qazaxıstan, İran və İtaliyadan olan iştirakçılar stendə xüsusi maraqla göstərilib.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti Avrasiya regionunun nüfuzlu ali təhsil müəssisələrinin əməkdaşlarını və dünya miqyasında tanınmış təhsil ekspertlərini bir araya gətirən, dünyanın sayca 3-cü böyük beynəlxalq təhsil və sergi sammitidir. Hər il keçirilən EURAS-in illik sammiti çərçivəsində sergilər və konfranslar təşkil olunur, müxtəlif təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər diskussiyaları aparılır. Bu, sammit iştirakçıları üçün məlumat mübadiləsi, əlaqələrin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq imkanları üçün yaradılmış fürsətdir.

İranla sərhəd-keçid məntəqələrində səyyar hospitallar yaradılır

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında qorərgahdan AZƏRTAC-a verilən məlumata görə, qorərgahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsinə təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadirlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müayinə olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarətində xəstəxanalara göndəriləcəklər. Azərbaycanca sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə münəzəm qaydada məlumatlandırılacaqdır.

AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır

Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

AQTA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində çalışır. İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya olmaqla, 19 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı təcili çağırışlara operativ şəkildə reaksiya vermək imkanlarına malikdir və tam hazır vəziyyətdə fəaliyyətlərini davam etdirir. Laboratoriyalar COVID-19 koronavirusunun müayinəsi üçün PZR (Polimeraz Zəncirvari Reaksiya) desləri, fərdi mühafizə vasitələri, dezinfeksiyaedici vasitələrlə təmin olunub.

Eyni zamanda müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb ediliblər.

Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyətdə gətirilib. Xəstəliklə bağlı hər hansı şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə respublikanın istənilən ərazisinə ezam oluna və qısa zaman ərzində müayinələri həyata keçirə bilər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə epidemioloji və epizootik sabitliyin qorunması üçün bütün zəruri avadanlıqları, vasitə və peşəkar kadrlarla təmin olunub. Ümumdünya Səhiyyə Təşkilatının ekspert və ABŞ Milli Səhiyyə İnstitutunun virusoloq-hakimi də laboratoriyalarda aparılan müayinələrlə tanış olub və qiymətləndirmə apararkən burada yaradılan şəraiti yüksək dəyərləndirib, müayinələrin yüksək keyfiyyətlə, bütün biotəhlükəsizlik qaydalarına riayət edilərək aparıldığını vurğulayıb.

Agentlikləndirilmə yoxlucu heyvan xəstəliklərindən qorunmaq və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə və yalnız rəsmi orqanların yaydığı məlumatlara etibar etməyə çağırır.



XX əsrin faciəsi - Xocalı soyqırımı



Ölüm haqdır, ondan qaçmaq heç kimə qismət olmayıb. Onun gəlişi zamanında baş verərsə, insanlar bunu ömür yolunun sonu kimi qiymətləndirirlər. Qəza, zəlzələ və digər təbii hadisələr isə insanın qisməti kimi anılır. Amma insanın insana etdiyi zülm, vəhşilik, qəddarlıq, qətlim, terror, soyqırımı nifrət yaradır.



yaşdı deyildi. Dedilər ki, Bakı ilə danışıqlar. Oradan cavab gəlib ki, iki günə ərzaqla dolu helikopter kəndə enəcək. Həmin bəndə sonra evinə çəkilib getdi. Özünü müdafiə döstəsinin uşaqları postlarına yolladılar.

Gece yuxarı tərəfdən ağır texnikanın səsi eşidildi. Işıq səli aşağıya, kəndin içinə doğru bir görüntü zolağı yarandı. Yaxınlaşdıqca hər yana yayılan bu həlqə yavaş-yavaş ətrafı mühasirəyə alırdı. On postda olan Xalid təcili adam göndərir ki, hava limanına bu barədə xəbər çatdırınsınlar. Yarım saat sonra ətrafı sakitlik bürüdü. Xalidın dedikləri: - Artıq nəse olacağına şübhə qalmamışdı. Postda olan on nəfərdən üçündə silah vardı. Onlar da keçmişdən qalan dedə-babaların ov tüfəngləri idi. Birdən güllə səsləri ətrafı bürüdü. Tank və

iyirmi nəfər idinizsə, bir qədar sonra baxırsan ki, cəmi beş-altı nəfər qalıb. Geri çevrilib baxanda yaxınlarını al-qan içində görmək diri qalmaqdan bəzər olan bədbəxtlikdir. Belə halda insan Allahdan birçə ölüm istəyir. Amma yaşamaq istəyi səni dayanmağa qoymur.

Yolda bir neçə qonşuda onlara qoşulur. Nəfəslərini dərmədən gecənin soyuğunda bizimkilərə doğru gəlirlər. Kimini saxta vurur, kimisə arxadan atılan güllələrdən yerə yuxildir. Tank mərmiləri bəzən bütöv bir ailənin məhvəinə səbəb olurdu. Səhər beşin yarısına kimi onlar qarda sürünərək bir qədar kənddən və atəşdən aralana bilirlər. Qanlıqda hara getdiklərini də bilmirdilər. Qarın üstü ilə qaçaraq bir qədar irəliləyir, sonra dayanıb nəfəslərini dərməyi qərara alırlar. Refaelin dedikləri:

- Biz qayıdandan əsgərlərin çoxu ağlayırdı. - Refaelin həyat yoldaşı Mənsurə bildirir: "Çoxumuzun ayağı yalın idi. Onlar ayaqqabılarını çıxarıb bizi verirdilər. Postda dayananlardan, heç bura gələnlər olubmu?" - deyərək soruşanda aldığımız cavabdan vahimələndik. Onlar cəmi beş-on nəfər gəlib çıxdığını bildirdilər. Onda başa düşdük ki, çoxumuz qarın, çovğunun, güllənin qurbanı olub.

Hazırda hər iki ailə Sumqayıtda pansionatda qalır. Öz

Ermənilər tankdan atılan hər atəşə 3 min rubl verirdilər

Əsgərlərin araqını bol edirdilər ki, ayılmasınlar

1992-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ və Dağlıq Qarabağ hissəsində vəziyyət daha da gərginləşdi. Erməni silahlı birləşmələri azərbaycanlıların yaşadığı kəndlərə soxulur, evləri talayır, insanları qətlə yetirirdilər. Himayədarlarına arxalanan ermənilər oradan təlimatlandıraraq "böyük Ermənistan" arzularına doğru irəliləyirdilər.


Artıq Azərbaycanda 20 Yanvar, helikopterin vurulması, yerli əhaliyə tutulan divanlar baş vermiş, miqyas baxımından hadisələr daha geniş xarakterə keçməkdə idi.

Həmin dövrdə ərazilərimizin başının üstünü qara buludlar almaqda idi. Respublikanın hər yerində bir xaos dolaşırdı. Bir qədar zaman keçdikdən sonra hələlik sağ-sücləndirici ilə vahimə yaradan ermənilər azərbaycanlılara qarşı soyqırımı hadisəsi törətdilər. Fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri bu terror aktının qurbanlarına çevrildi.

Əməkdar jurnalist Eyruz Məmmədovla 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışan, hazırda təqaüddə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedevdən Xocalı soyqırımı ilə əlaqədar müsahibə almışdır. Müsahibədə bəzi məqamlar oxuculara məlum olsa da, Xocalı faciəsi ilə bağlı bir sıra qapalı məsələlərə aydınlıq gətirilməmişdir. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq onu oxuculara təqdim edirik:

- Siz Xocalı hadisələrinin törədilməsində erməni millətçiləri ilə yanaşı, 366-cı rus alayının iştirak etdiyini müsahibələrinizin birində demişiniz. Bu barədə daha nə deyə bilərsiniz?

- 1990-cı illərin əvvəllərində Milli Məclisin üzvü idim. Tez-tez Xocalıda olurdu. Bir deputat kimi yerli əhali ilə mütəmadi olaraq görüşürdüm. Bundan əlavə, təhlükəsizlik orqanının eməkdaşı olduğum üçün müxtəlif informasiyalar toplayırdım. Rus zabitlərindən birini satın aldım. Tankçı idi. O, bizə söylədi ki, Yerevandan Xankəndinə çoxlu imkanlı adamlar gəlib, pul toplayırlar ki, Xocalıya hücum etsinlər. Həmin dövrdə vəziyyət olduqca ağır idi. Prezident aparatına Xocalı icra hakimiyyətindən, Daxili İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən, Xalq Cəbhəsindən, Dövlət Təhlükəsizlik Komitəsindən informasiyalar daxil olurdu. Bu informasiyaların hamısı biri-birini təkrir edirdi. Kimə inanmalı? Nə etməli? Xocalı düşüncəyə düşmüşdü. Bakıdan kömək gəlmirdi. Ermənilər rusları hazır vəziyyətə gətirmişdilər. Satın aldığımız zabit bizə dedi ki, gündüz hansı evləri dağıtmaq lazımdırsa, biz onları nişana alırıq, gecə saat 2-3-də tankla atəş açib dağıdırırdıq. Hər bir atəşə 3 min rubl pul verirdilər. Əsgərlərin araqını bol edirdilər ki, onlar ayılmasınlar. Sonra belə bir məlumatı açıqladı ki, bir neçə tank batalyonu fevral ayında Xocalıya hücum edib soyqırımı törətməlidir. Bu informasiya haqqında Azərbaycan rəhbərliyinə xəbər çatdırsa da, bizim məlumatımıza əhəmiyyət verən olmadı. Qəsinə, bizə dedilər ki, "KQB" "panika" ilə məşğuldur. Neticəsi isə



beynəlxalq məhkəməyə verilməlidir. Cinayət cəzası qalmamalıdır. Balayanın qızıdırı müəssisələr, yazıları, kitabları erməni xalqını yolundan azdırıb, əllərinə silah alıb dinc əhaliyə hücum ediblər, qətlə yetiriblər, torpaqları işğal ediblər. Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Diqqət yetirin: Beyrutun "Əş-Səra" nəşriyyatında erməni Davud Xeyriyanın "Xaç uğrunda" kitabı nəşr edilmişdir. Bu kitab Dağlıq Qarabağda aparılan müharibəyə həsr olunmuşdur. Müəllif kitabında yazır: "Biz Daşbulaq kəndinin yaxınlığında olan bataqlıqlardan yan keçmək üçün meyitlərin üzəri ilə gedirdik. Mən meyitlərin üzəri ilə getmək istəmədim. Polkovnik Ohanyan mənə işarə etdi ki, mən qorxmayım". "Bu, müharibənin qanunlarından biridir" dedi. Mən irəli addım atdım. Mənim ayaqlarım və fotoaparım qan içində idi. ...Sonucunda mənim təxminən 10 yaşında bir qız gördüm. O, alından və əlindən yaralanmışdı. Qız gölmüşdü, soyuğa və aclığa tab gətirməyi bacarmırdı. Güclü nəfəs alırdı. Mən bu qızın həyatla mübarizə apardığı gözünü unda bilmədim. Müəyyən vaxtdan sonra bu qız da "Qaffan"ların peçində yandırılacaq. Təqətsiz uzanmış bu qızın barmaqlarının arasından qan gəlirdi. Tığrıyanın fəvriyyəli bir əsgər onu qaldırıb meyitlərin içinə atdı... Sonra od vurdu. Mən bunlardan sonra irəli gedə bilmədim. Amma fikrim var idi ki, Şuşanı da görüm... Geri qayıtdım..."

- Buna nə deyinirsiniz?

- Bu, bir ermənin təsviri, etirafıdır. Belə vəhşiliklərin, qəddarlığın sayı-hesabı bilinmir. Xocalı həqiqətini bütün dünya xalqları bilməlidir. Bunun üçün güclü təbliğat mexanizmi işə salınmalıdır. Mən Ukraynada yaşayıram, ola bilsin, bu sahədə aparılan işlərdən o qədar ətraflı məlumat yoxdur. Bu, təbii. Bununla belə, Azərbaycanın genişmiqyaslı təbliğat aparmasına həm maddi, həm mənəvi, həm də psixoloji imkanlar var. Kampaniya xarakterli təbliğata son qoyulmalı, gündəlik ardıcıl, ədalətli təbliğat aparmaqla ermənilərin iç üzünü, başqa xalqlara qarşı olan nifrət hissini açıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Erməni terrorunun iç üzünü açan belə faktlar minlərlədir.

Qanlı xatirə

İnsan ətrafında baş verən hər hansı hadisəni kəndən qiymətləndirəndə özünün fikirlərini oraya artırır. Amma Xocalı soyqırımı elə bir acıdır ki, ora nəyi istəsən qatmaq mümkün deyil. Acı və həqiqət hər şeyin kökündə dayanmışdır. Sən dünənə qarşısında susmalı olsan. Həmin faciənin şahidi olmuş qarlı-saxtali qış gününü qırmızı rəngdə xatırlayan və ölə-nə qədar özü ilə daşıyacaq Refael Fərzəliyev və Xalid Cəfərova söhbətimiz çətin olsa da, baş tutdu.

Refael və Xalid qohumdurlar. İkisi də Xocalıda doğulub. Burada orta məktəbə gedib, təhsil aldıqdan sonra sovet ordusu sıralarında hərbi xidmətdə olublar. Bütün gənclər kimi onlar da böyük arzularla yaşayıb, yüksələn duylarla gələcəyə baxıblar. Xalid xatirələrini belə vərəqlədi: - Xocalı əvəzsiz bir təbiətə malik idi. Allah bütün gözəlliyi bizim yerlə bəxş etmişdi. Rayonun bir hissəsində Dərələyəzdən 1948-1953-cü illərdə deportasiya olunanlar, digər iki parasında isə yerli camaat yaşayırdı. Orta məktəbdə oxuduğumuz illərdə azərbaycanlılarla bərabər ermənilərdən olan müəllimlərimiz də vardı. Onlar kəndə gələndə əhali öz boğaz payından kəsb etməyə bələd idilər. Etilaf edim ki, onlar bizdən daha çox məlumatlı idilər. Bizimlə dostluq edən hər bir yeri yığışanda susar, az danışar, hiss ediləcək dərəcədə çəkinirdilər. Amma rəhmətlik valideynlərimiz həmişə evdə tək olanda söhbətlərində bu millətin xainliyindən söz açardılar. Biz isə onlar tərəfindən xəyanətli görənədək valideynlərə inanmırıq. Sonda başımıza gələnlər böyük klərimizin haqlı olduğunu sübut etdi.

Beləcə, illəri yola salıb 1990-cı illəri adladıq. Artıq yerli əhali ilə ermənilər arasında böyük bir fərq yaranmışdı. Onlar bir yerə yığışır, çoxu kəndi tərk edib harasa gedir, ya da sadəcə başqa yerə köçürüldülər. Rayonda vəziyyət çətinləşmişdi. Yerli camaat özünü müdafiə qüvvələri yaradaraq ətraf ərazilərdə post yaratmışdı.



Xalidın dedikləri:

- Fevral başlayandan rayonda sönük bir həyat yaşanırdı. Enerji çatışmazlığı, idarələr fəaliyyətini dayandırmışdı. Əvvəllər camaatımız yaxınlıqdakı ərazilərdə yerləşən kəndlərlə əlaqə saxlayır, dörd-sərinə bölüşürdü. Ayın 13-də axırıncı helikopter rayondan getmiş, ətraf mühtilə əlaqəmiz kəsilmişdi.

Refaelə Xalid xalaoğludur. Birincinin kənddə bir KamAZ maşını olub. Onun üstünə pulemyot quraşdırıb gecələr səhərə kimi iki xalaoğlu keşik çəkiblər. Havaların soyuması bir qədar də çətinlik yaradırdı. Refael deyir:

- Fevralın 25-də axşam məktəbin qarşısında toplaşdıq. Hər bir söz danışırdı. Amma bizim silahımız az olduğuna görə vəziyyətimiz

BTR-lər hərəkət gəlib üstümüzdə yeridi. Yərimizi dəyişib bir qədar geri çəkildik. Düşürdü ki, yəqin camaatı qorutmaq istəyirdilər. Kəndin yuxarı başında birinci evə yaxınlaşan tank onu iki yerə böldü. Kimsə qaçmaq istəyirdi, onu atəşə yerə sərtdilər. Onda anladım ki, bu döyüşdür, qandır, öldürüldü.

Xalid özünü evlərinə çatdıranda onun artıq əlavə bürüdüyünü görür. Yaxıncı ilə qışqırır, aralıdan yoldaşının və qardaşının onu çağırışlarını görür. Onlarca sakinin öldürüldüyünü görüb dəhşətə gəlir. - İnsan qorub hissə malikdi, - Xalid söhbətinə davam edir. - Ölüm hər kəsi vahimələndirir. Bugünədək şükür edirik ki, bizim camaat dəli olmadı. Təsəvvür edin, səni aile üzvlərinlə birlikdə qaçırsan, əvvəl

- Arabir atışma səsi gəlsə də, ətraf bir qədar sakit idi. Qarşıda qarqar çayına çatmaq lazımdı. Həyəcədən heç nə düşünə bilmirdik.

Dəstə elə bilir ki, Ağdam istiqamətində hərəkət edir. Amma səhv getdiklərinə erməni postu ilə üzlaşırlar.

Aralıda əsgərləri görüb onları səsledik, Xalid bildirir: Onlar bizi atəşə tutdular. Bir neçə nəfəri öldürdülər. Geri qaçmağa başladım. Əfqan döyüşçüsü olan xalam oğlu bizi qorumaq üçün yerə uzanıb əlindəki silahla ermənilərə atəş açmağa başladı. Biz əks istiqamətdə yenidən qaçaraq oradan uzaqlaşdıq. Aralıda qəbiristanlıq vardı. Ora girib oturdum. Kimin sağ qaldığını öyrənmək istəyəndə dəhşətə gəldik. Bizimlə olan

yaxınlarının yarısını itirən insanların üzündə bir kədər yükünün dolaşdığını görürsən. Onlara sağollaşmaq ayrılıqda Xalid ona diqqətlə baxdığını görüb dedi:

- İnsan hər şeyə qalıb gələ bilər. Çətinlik özü məktəbdir, dərslər. Bu günlərdə Almaniyada Prezident İlham Əliyev ermənilərin baş nazirinə verdiyi tutarlı cavabı izlədik. İnanın ki, içimizdən bir rahatlıq hissi keçdi. Düşünürük ki, körpələrimizin, bacılarımızın, analarımızın intiqamı alınacaq. Bunu gecə-gündüz içimizdə dolanan Xocalı, Ağdam, Laçın və digər rayonların əhəlinin ruhu deyir. Biz ruhum sınımadığını Xocalıda gördük.

Akif ƏLİYEV, "Azərbaycan"





SUMQAYIT TƏXRİBATI

- erməni millətçilərinin çirkin əməli



1988-ci il fevral ayının 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-mişət obyektinə dağıdılmış, 40-dan çox avtomatın sındırılması və qismən yandırılması, şəhərə ovaxtı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

Lakin o zaman şübhəli şəkildə öldürülməyi istəyən erməni millətçilərinin çirkin niyyətli kampaniyaları heç qəti üstələməyə başlamışdı. Təzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuşdu, rəqəmlər şişirdildi və Azərbaycan xalqı dünya ictimaiyyətinə "qatili" kimi təqdim olunmağa başladı. "Pravda" qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, guya Sumqayıtda 1000 nəfərə qədər adam öldürülmüş...

Amma faktlarla sübut olunan heç qəti erməni terrorçularının planları və işləri ilə həyata keçirilən qanlı Sumqayıt cinayətləri planlaşdırılan böyük bir oyunun sadəcə kiçik halqası, xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağ Azərbaycanı qoruyub Ermənistanla birləşdirmək üçün çirkin və məkrli oyunların davamı idi...

Tüfeyli və cani Qriqoryan Sumqayıt talanlarını təkbaşına planlaşdırırdı bilirdimi?!

Qanlı cinayəti isə üç dəfə müzakirə edilmiş "Paşa" ləqəbli Eduard Qriqoryan törədirdi. Qətlərin, talanların, zorakılığın özünü şəxsən həyata keçirirdi. O Qriqoryan ki, pasportunun milliyət adını xanasına öz əli ilə erməni yazmışdı, həyat yoldaşı Riita Qəhrəmanyan erməni idi, yaxınları, tanışları, xoş gündəndə iştirak etdiyi insanlar da erməni idi. Və ən əsası övladları da erməni idi... Bəs haradan qaynaqlanırdı



Sumqayıt erməniləri şəhərdə iğtişaşın baş verəcəyini əvvəlcədən bildirdilər...

erməni Qriqoryanda öz millətine qarşı bu qədər "nifrət"?!
"Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsada, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb, beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır"- bu, SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkinin "Paşa" ləqəbli qatili haqqında dəqiq təsviridir...

Təbii ki, tüfeyli həyat sürən bir cani bu qədər genişmiqyaslı talanları, qətləri törədə, təkbaşına planlaşdırıb həyata keçirə bilməzdi... Eduard Qriqoryan çirkin oyununu yalnız özündə görünən "qəhrəman"ı idi...
Əslində isə o, hadisələrin arxa planında olan yüksək dairələrdə əyləşən erməni millətçilərinin məşası idi...

Hazırkı istintaqla birmənalı olaraq müəyyən edilmişdir ki, Eduard Qriqoryan və qardaşları Dağlıq Qarabağdan olan "Krunk"un emissarları ilə əlaqə saxlamış, onlardan əslən qarabəbli olan, erməni separatizmini qəbul etməyən, fonda pul keçirməyən ermənilərin ünvanlarını götürmüş, habelə xüsusi həblər və spirtli içkilər əldə etmək üçün pul almış, sonra cinayət meyilli azərbaycanlı qonşuları ilə ümumi dil tapmış, onları iğtişaşlara cəlb etmişlər. Mənevi cəhətdən yetkin olmayan gənc azərbaycanlılar Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqlərə aparılaraq Qafandan gəlmiş soydaşlarımız kimi təqdim olunmuş, ermənilər orada dinc azərbaycanlıları qırdıqlarını, özlərinin isə bir məşin meyt getdiklərini iddia edərək mitinq iştirakçıları ermənilərdən intiqam almağa çağırmışlar. Daha sonra Sumqayıtda yaşayan ermənilərin ünvanlarını paylaşmış və Eduard Qriqoryanın başçılığı ilə 100 nəfərə yaxın

adam ermənilərin mənzillərini talan etməyə girişmişdir.

"Krunk" Sumqayıtda erməni mənafeyini güdməyən erməniləri öldürmüşdü...

Hadisələrin bu cür təşkil və ermənilərin öz həmmillətçilərinin qatilinə çevrilmələri "Daşnaksüt-yun" partiyasının nizamnaməsində ana xəttini yada salır: "Erməni mənafeyini güdməyən ermənilər erməni xalqının ümumi işi naminə qurban gedə bilərlər".
Plan da elə bu xəttə uyğun qurulmuşdu: erməniləri birləşdirən "Krunk" cəmiyyətinin Sumqayıtda özünü gücləndirmək üçün iğtişaşların da tez-tez adları keçən məlumat "qara plaşlar"ın kimliyinə dəqiq aydınlıq gətirərək deyir: "Sumqayıtda yerli agenturanın verdiyi məlumata görə, hadisələr əvvəllər Ermənistan Qriqoryan ərafinə Yerevandan Qriqoryanın yanına iki emissar gəlmişdi. İkisi də qara plaş geyinmişdi. Bu, bir növ işarə, parol idi. Onlar uzaq-

zadəni təxribatla da həmin siyahıya uyğun törədirdi. Əgər beşmərtəbəli evin birinci və ikinci mərtəbəsində erməni ailələrinə toxunulmayıb, birbaşa beşinci mərtəbəyə, yəni "Krunk"a üzv olmayanlara hücum olunurdusa, deməli, hər şey ölçü-biçilmişdi, əməliyyat planlı aparılmışdı. Qanlı əməllərin bacardığı qədər nümayişkarənə həyata keçirməyə çalışan "Paşa" ləqəbli erməni Eduard Qriqoryan isə açıq və gizli tapşırıqların icraçısı idi.

1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin rəisi vəzifəsində çalışan, hazırda təqaüddə olan polkovnik Vladimir Lebedev müsahibəsində Sumqayıt iğtişaşlarında tez-tez adları keçən məlumat "qara plaşlar"ın kimliyinə dəqiq aydınlıq gətirərək deyir: "Sumqayıtda yerli agenturanın verdiyi məlumata görə, hadisələr əvvəllər Ermənistan Qriqoryan ərafinə Yerevandan Qriqoryanın yanına iki emissar gəlmişdi. İkisi də qara plaş geyinmişdi. Bu, bir növ işarə, parol idi. Onlar uzaq-

dan biri-birini tanıyır, birgə hərəkət edirdilər. Biz həmin geyimlərlə çox maraqlandırıq. Əlimizə şəkillər keçdi. Onları Moskvaya ekspertizaya göndərdik. Bizə belə bir məlumat verdilər ki, NKVD-nin arxivində həmin qara plaşlardan var. O plaşları 1943-cü ildə alman faşistləri onlara qulluq edən xüsusi təyinatlı ermənilərə vermiş və təxribat törətməyi tapşırırmışlar. Fikrimi belə bir məntiqə yekunlaşdırmaq istəyirəm ki, ermənilər müharibə illərində sovetlərin tərəfində yox, faşistlərin tərəfində daha çox canfəşanlıq göstərmişlər..."

1000-dək erməni əmanət kassalarından təcili olaraq pullarını çıxarmış və...

Faktlar sübut edir ki, Sumqayıt hadisələrində öldürülən ermənilər Qarabağ komitəsi ilə əməkdaşlıqdan imtina edənlər idi və onların ölümü çoxdan "Krunk" tərəfindən planlaşdırılmışdı. Hansı binaya, hansı mən-

dən pulları çıxarmağa başlamışdılar, lakin biz onu sezmirdik. Biz əsasən fevral ayında sezdik. Fevral ayında pulları sürətlə çıxardılar. Burada artıq Respublika Bankından da Sumqayıtda birdən-birə göstəricinin aşağı düşməsinə maraqlandırlar".

Sonradan aparılan istintaq zamanı üzə çıxıb ki, Sumqayıtda bir çox erməni mal-mülklərini öncədən Rusiyaya çıxardıqdan sonra öz evlərini yandırdılar. Həmin ermənilər özləri də etiraf ediblər ki, bu addımı kompensasiya almaq məqsədilə atıblar. Həmçinin çoxsaylı şahidlərin ifadələrindən məlum olur ki, hadisə əvvəllərində ermənilər ermənilər tələsik Sumqayıtı tərk ediblər və bunun səbəbini isə belə izah ediblər ki, tezliklə burada qarışıqlıq olacaq...

Digər tərəfdən, müəyyən olunmuşdur ki, Sumqayıt hadisələri əvvəllər Ermənistan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyətçə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdir. Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirmiş, onları təlimatlandırmış, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxmışlar...

Onlarca erməni azərbaycanlılar tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib

Heç şübhəsiz, faktlar da təsdiq edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünülmüş, planlı bir aksiyaya idi.

Qeyd etmək yerinə düşər ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərə yaxın erməni yaşayırdı. Həmin erməni qonşularının öz erməni qonşularını müdafiə etmələri və gizlətmələri nəticəsində mümkün olmuşdur.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat sxemində uyğun olaraq daha geniş miqyas alardı. Milliyətçə erməni olan şahidlərin ifadələrindən də görünür ki, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib...

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

Danışır Sumqayıt hadisələrinin şahidləri

1988-ci ili xatırlayarkən...

miqyasını genişləndirmək üçün edirdilər. Məqsəd hamımıza aydın oldu.

Məlum oldu ki, bu işlərin çoxunun başında elə ermənilərin özləri dayanır. Bir məsələni xüsusi qeyd etmək istəyirəm - həmin dövrdə Hacı Zeynalabdin Tağıyev qəsbəsinə hərbə qarnizon vardı. Sumqayıtda yaşayan ermənilərin çoxu orada məskunlaşmışdı. O zaman tibb işçiləri əraziyə gəldikdə məlum olur ki, orada olan xəstə bir uşağı ermənilər özləri öldürməyə çalışırdılar. Onlar bununla həmin qətlə yaza azərbaycanlılar tərəfindən törədildiyini dünyaya çatdırmaq istəyirdilər. Tibb işçiləri həmin uşağı nəzarət altına aldılar. Sumqayıtda uşağın ölümünün olmasına görə işə onları Ermənistanda çox icmicişdirdilər. Bu məntur insanlar öz məqsədlərinə çatmaq üçün günahsız körpənə belə qətlə yetirməkdən çəkinməmişdilər.

Ermənilərin öz həmyerlilərinə qarşı törətdiyi qətləmin qarşısını azərbaycanlılar alırdı. Bir faktı nəzərə çatdırım: 45-ci məhəllədə bir erməni ailəsi qonşusunun evində gizləndi. Oraya hücum edənlərə qapını azərbaycanlı açdı. Ona çox təpki gəlirdi ki, bu sənin evin deyil. Amma azərbaycanlı qətiyyətlə onun evi olduğunu bildirdi. O zaman bir başqa cibindən siyahı çıxarıb yanındakılara nəse deyir və oradan uzaqlaşırırlar. Hətta kənardan baxan qonşular bu adamları yerli olmadıqlarını bildirirdilər. Çünki həmin məhəllənin keçidlərini onlar şəhv salmışdılar.

Bir olay da yaddaşından silinmir. 8-ci mikrorayonda ərzaq mağazasında Lena Kasparyan adlı bir qadın işləyirdi. Həmin şəxs azərbaycanlılarla qaynayıb qarışırdı. Fevralın 27-də onun oğlu yaşadığı mənzildə ölü tapıldı. Lena ağla-

yaraq deyirdi ki, ermənilərin cəmiyyətinə üzv olmadığımıza görə mənə belə cəzalandırıldı.

Həmin hadisələrin şahidi kimi bir faktı da söyləmək istəyirdim. İğtişaşları törədənlər bunu açıq-aydın şəkildə həyata keçirməkdən çəkinməmişdilər. Onlar bunu kimsəyə sübut etmək üçün edirdilər. Məhz həmin günlərdə onlarla erməni ailəsi öz "ermənilərindən" xilas olmaq üçün azərbaycanlı ailələrinə sığınaraq sağ qaldılar. Ermənilər düşünülmüş, öncədən planlaşdırılmış Sumqayıt hadisələrindən uzun müddət yararlandırlar. Təxribatları törədənlər qətlərin kimlər tərəfindən həyata keçirildiyini özləri də gözlə bilirdilər. Əgər Sumqayıt hadisələri törədilməseydi, Xankəndidə mitinqlər səngiyəcəkdə və daşnakların planları alt-üst olacaqdı.

Sumqayıtda yaşayan alman əsilli Valentina Rəhimova həmin günləri belə xatırlayır:

- Fevralın 25-i şəhərdə söz-söhbət gəzirdi ki, Xankəndidən gələn ermənilər nəse planlaşdırırlar. Bir çox valideynlər öz uşaqlarını çöldən evə çağırırdı, bayıra buraxırdılar. Amma sakitlik idi. Biz, kənardan baxanlar isə hansısa bir hadisənin baş verməsinə inanmırdıq. Demə, bu sakitlik özü növbəti bir təxribatın kökü imiş.

26-27 fevralda yaşadığımız mikrorayona kimlərsə gəlir, nəyisə qeydiyyata almırız kimi davranırdılar. Demə, həmin şəxslər ərazinin giriş-çixışını öyrənirdilər. Eyni zamanda, ermənilərin hansı binada yaşadığını da dəqiqləşdirmişlər. Onu da deyim ki, heç nə soruşmuru, sadəcə əllərində olan kağıza uyğun hərəkət edirdilər. Nə qədər Azərbaycan dilində rahat danışsalar da, onları kənardan gəldiyi bilirdi. Çünki şəhərimiz ki-

çikdir, burada az adam tapılırdı ki, mikrorayonlar barədə məlumatlı olsun.

Qonşuluqda yaşayan ermənilərlə çox yaxın olmuşam. Onların hamısı zavodlarda çalışan, öz zəhmətləri ilə dolanan adamlar idi. Rima adlı bir qadın həmin gündü mənə dedi ki, beşinci mərtəbədə yaşayan ermənilərin qapısına üç-dörd yerdən işarə çəkilib. Həmin erməni ailəsinin həyatda heç kəsə münasibəti yox idi. Səbəbini mənəndən soruşanda cavab vermə bilmədim. Özü də qonşuluqda erməni ailələrinin çoxunun övladları bizim uşaqlarla dost idilər. 26-sı axşam sakit keçdi. Səhəri günü Rimanın qızı, adını unutmuşam, bizim qapını döyüb dedi ki, anam deyir çölə çıxın. Aşağı düşəndə Rima həyəcanlı halda mənə söylədi ki, oğlunu tanımadığı bir erməni dənən yolda saxlayıb. Uşağa deyib ki, sabah sizin həyatda gələndə eşikdə ol, bizə ermənilərin yaşadığı mənzilləri göstər. Uşağ da qorxusundan onun yanından aralanıb tez evə qaçdı. O qadın mənəndən soruşdu ki, gərəsen o erməni bizim yaşadığımız mənzilləri niyə soruşub ki? Sözdün düz, heç nə anlamadığım üçün bir söz deyə bilmədim.

Bizim şəhərin insanları zəhmətkeşdir. Sonradan öyrəndim ki, mikrorayonumuzda qalan erməni ailələri fevralın 27-dən azərbaycanlıların evlərində gəçələyiblər. Sumqayıtda hadisələr törənəndə həmin ailələrin mənzilləri talan edildi. Talanda iştirak edənlər Yerevan ləhcəsində təhqiramiz sözlər danışdırlar. Bunu da mənə sonradan həmin erməni qadın danışdı. O dedi ki, onları bugünkü şəhərdə görməyib.

Akif ƏLİYEV,
"Azərbaycan"



SUMQAYIT
27 Fevral 1988

1988-ci ilin fevralında Xankəndidə erməni millətçiləri kütləvi mitinqlər keçirdi. Onlar SSRİ və Ermənistan SSR rəhbərliyindən tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılıb, Ermənistan Respublikasına qatılsın. Bu, antikonstitusion bir tələb idi. Bakıda, Sumqayıtda və Azərbaycanın ayrı-ayrı bölgələrində ermənilərin haqsız tələblərinə qarşı etiraz dalğası gücləndi. Azərbaycan torpaqlarının toxunulmazlığı rəsmi şəkildə elan olundu.

Sumqayıt 70 il ərzində çətin, lakin şərəfli bir yol keçib. Burada belə sual doğur: Yaxşı, vaxtı ilə "dostluq" şəhəri adlanan, özündə 82 millətin və etnik qrupun nümayəndəsini birləşdirən, daşıdaş üzərində birlikdə qoyub böyük və nəhəng bir şəhər salan, bəynəlmiləl bir ailədə yaşayan insanlar 1988-ci ilin fevral ayının 28-dən 29-na keçən gecə bir qrup ekstremistin əli ilə Sumqayıtda qanlı aksiyanın törədilməsinə necə razı ola bildirdilər? Dostluğa xeyanət edən kim oldu? Dağlıq Qarabağ problemini ortaya kim atdı? Hadisələrə təkan verən, təlimatlandıran, maddi vəsait ayıran qüvvələr kimlər idi?

Bu suallar ətrafında xarici dövlətlərdə müxtəlif fikirlər dolaşmaqdadır. Ermənipərəst kütləvi informasiya vasitələri öz uydurma cizmə-qaralari ilə indi də oxucuları çaşdırır, guya Sumqayıtda ermənilərə qarşı "genosid" in olmasını sübut etmək istəyirlər.

Ciddi araşdırmalar göstərir ki, bu hadisələrin əsl səbəbləri nə Sumqayıtda, nə də sumqayıtlılarla bağlı olmamışdır. Çünki vahid bir ailədə sülh və əmin-amanlıq şəraitində yaşayan Azərbaycanlılar, ermənilər və həmçinin digər millətlərdən olan sumqayıtlılar arasında hər hansı bir ictimai-siyasi, milli-etnik və ya dini mənsubiyyətlər zəminində ədavət olmamışdır. Sumqayıtda baş verən hadisələrin kökləri daha dərin, miqyası daha böyükdür və bu hadisələr iki millət arasında "xuliqanlıq" hərəkətlərindən daha çox, qeyd etdiyimiz kimi, siyasi xarakter daşıyırdı.

Sumqayıt şəhər 3 saylı xəstəxananın stasionar şöbəsinin müdiri Vaqif Qəhrəmanov 1988-ci ildə baş verənə belə aydınlıq gətirir:
- 1987-ci ilin sonu, 1988-ci ilin əvvəllərində keçmiş Sovetlər İttifaqında həmin vaxtdakı görünməmiş proseslər cərəyan edirdi. Milli münasibətləri kəskinləşdirmək, xalqlar arasında nifaq,



Koronavirusdan qorunmaq öz əlimizdədir

Bu barədə məlumatların azlığı bir çox hallarda əhəlinin narahatlığına səbəb olur

Haqqında bu ilin əvvəlindən həyəcanla söz açılan koronavirus infeksiyasının qonşu İranda yayılması və artıq insan ölümlərinin olmasına KİV-də müəyyən maraqların toqquşmasına səbəb olub. Sosial şəbəkələrdə bir-birini təkbiz edən, yaxud təkrarlayan informasiyalara laqəyd qala bilməyən insanların böyük əksəriyyəti təlaş və həyəcanla həkimlərdən, yaxınlarından soruşduğunu bildirir: "Görəsən, danışılanlar həqiqətdir, yoxsa, bəzilərinin yaydığı şeylərdir?"



Məlumdur ki, Çin Xalq Respublikasında koronavirus infeksiyası aşkar edildikdən sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılıb, bu ilin yanvar ayının 30-da Fəaliyyət Planı təsdiqlənib. Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəddəki məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkəmizə gələn sərnişinlər ciddi yoxlanılır və bu gündə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Qonşu İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatlar yayıldıqdan dərhal sonra Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimli fəaliyyətə keçib. Həmin məntəqələrdə sanitariya-dezinfeksiya işləri aparılır. Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. İranda vəziyyətlə əlaqədar əhəliyə xüsusi zərurət olmayanlarda qonşu ölkəyə səfərləri müvafiq qaydada saxlanılır. Hazırda Azərbaycan ərazisində epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumları ilə mütəmadi olaraq təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənlişdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar isə yetərincədir. Bununla yanaşı, adətən, belə beynəlxalq miqyaslı hallar müşahidə olunan zaman ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə inanmamalıdır, Azərbaycan gələndə isə bununla bağlı yalnız rəsmi qurumların məlumatlarına etibar etməlidir. Unutmaq olmaz ki, xəstəliyin simptomları aşağıdakı kimidir: soyuqdeymənin və ya qripin əlamətlərinin xatırladığı - halsızlıq, baş ağrısı, öskürək, bədən hərəkətinin yüksəlməsi və s. Daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir. Bunun inkubasiya dövrü 14 gündür. Məhz bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır.

Xəstəliyin ən geniş yayılmış simptomu qızdırmaqdır. Virusun yoluxanlar, həmçinin əzələ ağrısı və nəfəssizlik problemlərindən şikayət edirlər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur. Əsasən damcı yolu ilə, insan öskürəndə və asqıranda keçir. Hətta istənilən çirklə yerdə toxunduqda virusa yoluxma ehtimalı mümkündür. Buna görə də çirklə yerlə təmasdan sonra əlini ağza, buruna və ya gözə vurmamalıdır. Profilaktik tədbirlərə fikir vermək hər bir kəsin sağlamlığının qeydində qalmaq borcuna çevrilməlidir. Azərbaycanda hansısa yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirlərə əməl edilməsi vacibdir: xəstəliyin müşahidə olunduğu ölkələrə səfərlər təxirə salınmalıdır. Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməli, əl-tez-tez yuyulmalıdır. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə riayət olunmalıdır.

Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürək və asqırarkən məsafə saxlamalı, ağır və burunu kağız desmə və s. Daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir. Bunun inkubasiya dövrü 14 gündür. Məhz bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır.

Xəstəliyin ən geniş yayılmış simptomu qızdırmaqdır. Virusun yoluxanlar, həmçinin əzələ ağrısı və nəfəssizlik problemlərindən şikayət edirlər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur. Əsasən damcı yolu ilə, insan öskürəndə və asqıranda keçir.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Qaxda Xocalı soyqırımını qurbanları ehtiramla anıldı

Tariximizin ən qanlı və dəhşətli səhifələrindən olan Xocalı faciəsindən 28 il keçir. İllər ötsə də, Azərbaycan xalqı bu faciəni və onun qurbanlarını unudan deyil. Xalqımıza, millətimizə qarşı işlənən bu cinayət - Xocalı soyqırımını bir daha erməni vandalizminin əsl üzünü göstərdi. Torpaqlarımız hesabına "böyük Ermənistan" yaratmaq sevdasına düşən ermənilər 1992-ci il fevralın 26-da Xocalı sovet ordusunun 366-cı motoatıcı alayının və müzdlü quldurların köməyi ilə bəşər tarixində misli görünməyən bir cinayət törətdilər.

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rayonda müxtəlif tədbirlər keçirildi. Təhsil, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda keçirilən hər bir tədbirdə Xocalı faciəsinin, soyqırımının qurbanları ehtiramla anıldı.

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Xocalıda qəddarlıqla qətlə yetirilən 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər xiyabanında 63 həmişəyaşıl sər ağacı əkərək soyqırımına məruz qalan Xocalı uşaqlarına həmişəyaşarlıq haqqı verdilər.

Heydər Əliyev Mərkəzində rayonun gənc rəssamlarının və Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin "Xocalı harayı" mövzusunda çəkdiyi rəsmlər barədə sənədlər təqdim edildi. Rəsmlər "Xocalı harayı" mövzusunda çəkdiyi rəsmlər barədə sənədlər təqdim edildi.

Rayonun təhsil və təhsildən kənar müəssisələrində müxtəlif tədbirlər - rəsm, şeir və inşa yazı müsabiqələri, disputlar, "dəyirmi masa"lar, konfranslar, ədəbi-bədii kompozisiyalar keçirilmişdir. Bu tədbirlərin iştirakçıları hamıqla Xocalıya ədalət səsinə ucaltmışlar.

Her il olduğu kimi, yenə də rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bir qrup ictimaiyyət nümayəndəsi ilə birlikdə rayonumuzda məskunlaşan, yaş 80-ü haqlayan Xocalı sakini Məmməd Abbasovun ailəsində olmuş, ailəyə maddi və mənəvi dəstək vermişdir.

Köksü Xocalı dağı, qəlbə vətən həsrətli Məmməd kişi xocalılılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Gələn qonaqlardan razılıqla M.Əbbasov onu da qeyd etdi ki, ən böyük arzusu bu dünyadan köçməmiş bir də Xocalıyı görməkdir. Dövlət başçısının xarici və daxili siyasətinin məhz torpaqlarımızı azad edilməsinə yönəldiyini söyləyən Məmməd kişi arzusuna çatacağına da əmindir.

Fevralın 26-da rayon sakinləri, rəhbər işçilər şəhərimizdəki Şəhidlər xiyabanında ucaldıran "Ana" abidəsinin öünə və şahid məzarlarına qaranfillər düzərək Xocalı qurbanlarının ruhuna dualar oxumuş, xatirələrini ehtiramla yad etmişlər.

Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Gürcüstan hökumətinin sərhəd keçid məntəqələrində Azərbaycan gediş-gəlişə müvafiq məhdudiyətlər tətbiq etməsi barədə məlumatlar düzgün deyil və həqiqəti əks etdirmir. Bu məlumatı AZƏRTAC-ın Azərbaycan

nın Gürcüstandakı səfəri Dursun Həsənov verib. Diplomat deyib ki, Azərbaycan ilə Gürcüstan arasında hava və quru sərhəd keçid məntəqələri öz qaydasında, gündəlik iş rejimində və qanuna uyğun

fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarına Gürcüstan sərhədində heç bir məhdudiyət tətbiq edilmir. Məhdudiyət yalnız son iki həftə ərzində İran İslam Respublikası ərazisində səfərdə olmuş bütün şəxslərə tətbiq olunur.

fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarına Gürcüstan sərhədində heç bir məhdudiyət tətbiq edilmir. Məhdudiyət yalnız son iki həftə ərzində İran İslam Respublikası ərazisində səfərdə olmuş bütün şəxslərə tətbiq olunur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentlərinin vahid virtual infrastrukturunda qurulması məqsədilə mal və xidmətlərin satın alınması ilə bağlı tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentlərinin vahid virtual infrastrukturunda qurulması məqsədilə mal və xidmətlərin satın alınması ilə bağlı tender keçirir.

Tender proseduru **07 aprel 2020-ci il saat 15:00-də** Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Bəhbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı mürciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəmələrə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyəti davam etdirən müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi hallarının mövcud olub-olmadığına dair müvafiq dövlət orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- iki nüsxədə (asli və surət) Azərbaycan dilində tender təklifi (tender təklifi 20 may 2020-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
- iddiaçının müvafiq sahə üzrə ən azı iki illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);
- iddiaçının təklif olunan malların satılmasına müvafiq iddiaçının təsdiq edən Avtorizasiya Forması (Manufacturer Authorization Form);
- iddiaçının xitəsə uyğunluğuna dair tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını **06 aprel 2020-ci il saat 18:00-a** qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə iki-qat zərfdə, digər tələb olunan sənədləri isə on geci **19 mart 2020-ci il saat 18:00-a** qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Bəhbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

İddiaçılar tenderdə iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 500 (beş yüz) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Hesab №: AZ25NABZ01701190000000001944
M/h: AZ74NABZ01451700000000001944
Kod: 501004
VÖEN: 9900071001

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABS dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Correspondent Bank: FRNYUS33,
Federal Reserve Bank of New York,
corr. account number: 021088221 AZER,
account №: AZ25NABZ01701190000000001944.

Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən. Virtual platformanın qurulması məqsədilə texniki avadanlıqları, standart program təminatı lisenziyalarını və xidmətləri tender üzrə satınalma müqaviləsi imzalandığı gündən on geci 8 (səkkiz) ay ərzində təhvil verilməlidir. Vahid virtual platformanın qurulması üçün tələb olunan mallar CİP (Incoterms 2010) Bakı şərtlə təhvil ediləcəkdir.

Qiyətləndirmə meyarları: qiymət və texniki amillər.

Tenderdə iştirak etmək istəyənlər hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Bəhbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tenderin əlaqələndirici şəxsi: Elman Muradov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-55-41, elektron poçt ünvanı: elman_muradov@cbar.az.

Tender komissiyası

Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tabeliyində Bakı Dövlət Regional Peşə Təhsil Mərkəzi Peşə hazırlığı kurslarının təşkili üçün malların (iş və xidmətlərin) alınmasına dair kotirovka sorğusu elan edir

Sorğuda iştirak etmək istəyənlər mürciət edə bilərlər. Kotirovka sorğusunda iştirak üçün sənədlər 02 mart 2020-ci il saat 15:00-dək qəbul olunur. Əlaqələndirici şəxs: Xatirə Ədalət qızı Əliyeva.

Tel.: (012) 561-41-10.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 44.

Tender komissiyası

Beynəlxalq aləm

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada Çin koronavirusuna yoluxmuş adamların sayı artıb 2918 nəfərə çatmışdır. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat vermişdir. Xəstələrin 43-ü dünyasını dəyişmişdir. Virus Anarktida istisna olmaqla bütün qitələrə yayılmışdır.



Bu arada Gürcüstanda yeni tipli koronavirusa ilk yoluxma halı qeydə alınmışdır. Sosial işlər naziri Tanel Kiyk məlumat vermişdir ki, xəstə Estoniya vətəndaşı deyil, lakin daimi əsaslarla ölkədə yaşayır. O, srağagün axşam İranda Azərbaycan vasitəsilə gəlmişdir.

Səudiyyə Ərəbistanı zəvvar qəbulunu dayandırdı



Səudiyyə Ərəbistanı hökuməti ömrə ziyarəti həyata keçirmək niyyətində olan zəvvarların ölkəyə girişinə qadağa qoymuşdur. Bu barədə yerli KİV xəbər verir. Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, hazırda koronavirusun yayıldığı ölkələrin vətəndaşları üçün turist vizası ilə giriş də qadağan edilmişdir. Xatırladaq ki, İran koronavirus epidemiyası üzündən ölkə daxilində hərəkəti məhdudlaşdırmışdır.

Cənubi Koreya-ABŞ birgə təlimləri təxirə salındı

Cənubi Koreya və ABŞ əvvəlcədən planlaşdırılmış birgə komanda-qəragah təlimlərinin təxirə salınması barədə qərar qəbul etmişlər. Buna səbəb COVID-2019 koronavirusunun yayılmasıdır. Bu barədə Cənubi Koreya Birləşmiş Qəragah Rəisləri Komitəsi məlumat vermişdir. Cənubi koreyalı və amerikalı hərbiçilərin birgə bəyanatında deyilir ki,



təlimlər növbəti tapşırıq alınmadək təxirə salınmışdır. Son məlumata görə, Cənubi Koreyada koronavirusa 1595 yoluxma halı qeydə alınmışdır. Son bir gün ərzində 334 nəfər xəstəliyə yoluxmuşdur. 12 nəfər vəfat etmişdir. Ölkədə epidemioloji təhlükə dərəcədə 4-cü dərəcəyə

Həyat üçün yararlı planet tapıldı

Kembridc Universitetinin alimləri müəyyənlaşdırıblar ki, Günəş sistemindən kənarə yerləşən K2-18b planeti

tində Yer tipli həyatın mövcudluğu üçün şərait ola bilər. Bu barədə "Astrophysical Journal Letters" jurnalı xəbər verir.

Məlumatla görə, K2-18b-nin radiusu Yerinkindən 2,6 dəfə böyükdür, kütləsi isə 8,6 dəfə çoxdur. Məqələdə qeyd olunur ki, bu, nəzəri cəhətdən həyatın mövcud ola biləcəyi su atmosferli ilk erzoplanetin keşfidir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Məhəmməd pr. 529-cu məhəllə IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Müasir katib - 539-43-23, Müasir katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55.</p>	<p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yayılmış sənədlər, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla barabər, dərəcə üçün göndərilən digər yazılarda fəkilər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 6942 Sifariş 667 Qiyməti 40 qəpik</p>
---	---	---	--	--	---	--